

1. Bankın kassasına nağd pul qəbulu sənədidir

- Çeklər
- √ Elanlar
- Ödəniş tələbnaməsi
- müştəriyə verilmək üçün hazırlanmış nağd pul və pul çeki
- Akkreditivlər

2. Kreditlərin vaxtında ödənilməməsi hallarının aradan qaldırılması məqsədi ilə bank müştərinin.....

- Ssuda üzrə borcunu müəyyən edir
- √ Kredit qabiliyyətini müəyyən edir
- Müştəri ilə söhbət edir
- gəliş kartoçkası
- Hesablaşmaların vəziyyətini yoxlayır

3. Bankın mədaxil kassası

- Pulları nağdsızlaşdırır
- √ Nağd pulları qəbul edir
- Nağd pulları verir
- müştərinin adı
- Nağd pulları saymır

4. Kommersiya banklarının kassa əməliyyatıdır

- Veksellərin uçotu
- √ Nağdı pulların qəbulu və verilməsi
- Zəmanət vermək
- yalnız kredit
- Qiymətli kağızların satın alınması

5. Bankın kassasında nağd puləsasında verilir

- Hesablaşma çeki
- √ Pul çeki
- Ödəniş tapşırığı
- Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»
- Akkreditiv

6. Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır

- Mərkəz
- √ Kassa
- Akkreditiv hesab
- təşkilatın adı və ştamptı
- Ssuda hesabı

7. Çek – bu:

- borcdur
- √ kassa sənədidir
- itirilən dəyərdir
- kredit kartoçkası
- səhmdir

8. Bank uçotunun mərkəzləşdirilmiş təşkili zamanı:

- müəyyən növ işləri yerinə yetirən əməliyyatlar qrupu yaradıla bilər
- √ bütün uçotun işçiləri bankın vahid struktur bölmələrinə daxildir
- bankın təsərrüfat daxili fəaliyyətində aparılır
- baş mühasib
- uçot işçiləri hər bir liniya bölgəsində mövcuddur

9. Bankın uçot əməliyyat heyəti öz fəaliyyətini həyata keçirir:

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin göstərişi əsasında
- √ Azərbaycan Respublikasının bank qanunvericiliyinə uyğun həyata keçirir
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişi əsasında
- kredit haqq hesabı
- bank rəhbərliyinin təsdiq etdiyi vəzifə təlimatları əsasında

10. əməliyyat vaxtı müştərilərdən qəbul edilən bütün sənədlər, uçotda əks etdirilir:

- beş gündən sonra
- √ həmin gün
- üç gündən sonra
- istehsal həcmi haqqında hesabat
- sonrakı gün

11. Bankın iş gününə daxildir:

- müştərilərə xidmət, tutuşdurma və günü bağlama
- √ müştərilərə xidmət, tutuşdurma və günü bağlanması, həm də hesabatın son təsdiqi
- müştəriyə xidmət və hesabatın son təsdiqi sənədlərin tutuşdurma və bağlamaq, həm də hesabatın son təsdiqi
- müəssisənin nizamnaməsini yoxlamaq
- müştəriyə xidmət və hesabatın son təsdiqi sənədlərin tutuşdurma və bağlamaq, həm də hesabatın son təsdiqi

12. Bank üçün daha xarakterdir:

- hesablaşma, kredit əməliyyatları və qiymətli kağızlarla əməliyyatlar
- √ hesablaşma, kredit və depozit əməliyyatları
- təsərrüfat daxili, hesablaşma və kredit əməliyyatları
- hesablaşma aparmaq
- hesablaşma, təcili komission əməliyyatları

13. Bank məhsulu dedikdə bu:

- ssuda verilməsi
- √ bank əməliyyatları
- kreditləşdirmə
- yararlılıq
- bank sazişləri

14. İdarəçilik uçotunun aparılması qaydaları müəyyən edilir:

- ARnın Vergilər Nazirliyi
- √ banklar sərbəst olaraq
- ARnın Mərkəzi Bankı
- borc istənilən qədər ola bilər
- ARnın Maliyyə Nazirliyi

15. Akkreditiv hesablaşmaq üçün müəyyən edilib:

- çox müştəri ilə
- ✓ bir müştəri ilə
- üç müştəri ilə
- müxbir hesablardan istifadə olunur
- iki müştəri ilə

16. əmanət müqaviləsi üzrə açıqdır:

- cari hesab
- ✓ depozit hesabı
- hesablaşma hesabı
- müxbir hesablardan istifadə olunur
- ssuda hesabı

17. Yenidən yaradılan bank açmaq imkanına malikdir:

- cari hesab
- ✓ hesablaşma hesabı
- yığım hesabı
- müqavilə münasibətlərinin
- kartoc hesabı

18. Büdcəyə ödənişlər üzrə hesablaşmalar köməyi ilə həyata keçirilir:

- inkassa tələbnaməsinin
- ✓ ödəniş tapşırığının
- inkassa tapşırığının
- ssudalar hesabından istifadəni nəzərdə tutur
- ödəniş tələbnaməsinin

19. Bank vergi orqanını müştərilərinə hesablaşma hesabı açması haqda məlumatı müddətində məlumat verməlidir

- beş günə
- üç günə
- fəaliyyət mövcuddur
- yeddi günə
- ✓ on günə

20. Təşkilatın maliyyələşdirmə olması üçün malik olmalıdır:

- hesablaşma hesabı
- ✓ ssuda hesabı
- cari hesabssuda hesabı
- müqavilə ilə
- depozit hesabı

21. Şəxsi hesab üzrə açılan hesabların qeydiyyatı kitabında göstərilir

- hesabın açılma tarixi
- ✓ məsul icraçı
- şəxsi hesabın nömrəsi
- hesabın bağlanma tarixi
- müştərinin adı

22. əməliyyat gününün bağlanması nəticəsində aktiv şəxsi hesabda hansı qalıq ola bilər

- yalnız debet
- ✓ həm debet həm kredit
- sıfır
- passiv

- yalnız kredit

23. Müştərinin hesablaşma hesabından nağdı pul vəsaitləri məbləğinin silinməsi zamanı mühasibat yazılışı aparılır

- Debet «kredit təşkilatının MBdakı müxbir hesabı» Kredit «kommersiya təşkilatı»
- √ Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»
- Debet «kredit təşkilatının MBdakı müxbir hesabı» Kredit «kredit təşkilatının kassası»
- Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının MBdakı müxbir hesabı»
- Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»

24. Kassa müdiri inkassatora verir

- pul çeki
- √ kassa məxaric orderi, nağdı pul və digər qiymətli qoyulmuş sumkalar
- inkassator sumkasına yarlık
- nağdı pulun daxil edilməsi üçün elan
- müştəriyə verilmək üçün hazırlanmış nağd pul və pul çeki

25. Nağdı pulların inkassasiyası üçün hər bir təşkilat üçün tərtib edilir

- elanlar
- √ kassa mədaxil orderi
- kassa məxaric orderi
- pul çeki
- gəliş kartoçkası

26. İnkassatorun verdiyi hər sumkaya görə kassir tərtib etdi

- elanlar
- √ kassa məxaric orderi
- müşahidə cədvəli
- pul çeki
- kassa mədaxil orderi

27. Müştərilərdən hər gün qəbul edilib, kassa müdirinə verilmiş nağdı pula görə kassa işçisi yazılış aparır:

- orderlərdə
- √ kassa jurnalında
- gündəlik balansda
- mədaxil sənədlərində
- pulların verilməsi və qəbulunun uçotu kitabında

28. Müştərinin sifarişi əsasında kredit təşkilatı nağd pulları əvvəlcədən hazırlayır

- müştərilər pul çekini alır
- √ nağdı pulun verilməsi günün ərəfəsində əməliyyat işçisi tərəfindən müştərilərdən alınan pul çeki əsasında
- heç bir xüsusi sənəd olmadan
- hesabdən vəsaiti cəmləşdirir
- kassa işçiləri tərəfindən hazırlanan proqnozlara əsasən

29. Kommersiya bankının nizamnamə kapitalı mütləq müddətdə ödənilməlidir:

- bir ilə
- √ bir aya
- yarım ilə
- Maliyyə Nazirliyinin sərəncamı ilə

- rübə

30. Bankın nizamnaməsində əks etdirmək zəruridir:

- həyata keçirilən bank əməliyyatlarının siyahısı, nizamnamə və əlavə kapital haqda məlumatlar
- ✓ bank əməliyyatlarının həyata keçirilməsinin siyahısı, nizamnamə kapitalı və lisenziyanın növü haqda məlumatlar
- nizamnamə kapitalı haqda məlumat
- DT
- «kreditə görə vaxtı keçmiş faizlər» KT
- «kommersiya təşkilatı»
- həyata keçirilən bank əməliyyatlarının siyahısı

31. Nizamnamə kapitalının keyfiyyəti üzrə tələbat bu müəyyən etməkdir:

- onun formalaşdırılması qaydasını
- ✓ onun minimum həcmi
- onun minimum pul hissəsini
- təminatlı kreditlər
- onun minimum pul olmayan hissəsini

32. Kredit təşkilatlarının fərqi əlamətlərinə aiddir:

- ✓ lisenziyanın mövcüdlüyü, hüquqi şəxs statusu və əsas məqsəd kimi məqsəd kimi mənfəətin alınması
- DT
- «mümkün itgilərə görə ehtiyat» KT
- «kreditə görə vaxtı keçmiş borc»
- lisenziyanın mövcüdlüyü
- hüquqi şəxs statusu və lisenziyanın mövcüdlüyü
- əsas məqsəd kimi mənfəətin alınması

33. Müəssisənin sahibkarlıq fəaliyyətindən satış pulunun köçürülməsi üçün istifadə edilir:

- ssuda hesabı
- ✓ hesablaşma hesabı
- depozit hesabı
- həm nağd həm də nağdsız formada
- cari hesab

34. Biznes – plan təsdiq edir:

- bank müştərilərinin yığıncağında
- ✓ təsisçilərin yığıncağında
- səhmdarların yığıncağında
- DT
- «kommersiya təşkilatı» KT
- «91 gündən 180 günədək borc hesabı»
- direktorlar şurasında

35. Bankın kassirləri iş yerlərini müvəqqəti tərk edərkən nəğd pulu və digər qiymətləri, açar və möhürləri açıqda qoyması mümkündürmü?

- qısa müddətə olar
- ✓ Xeyr
- Taxta şkaflarda 10 dəqiqəlik olar
- Stolun sürməsində yarım saatlıq olar
- Bəli

36. Bankda kassa işinin təşkilinin əsas məqsədi budur:

- ✓ pul vəsaitinin qorunub saxlanılmasını
- Bankın ehtiyatında olan kapital
- kassada oğurluğa yol verməmək

- oğurluğa və xəyanətə yol verməmək
- pul vəsaitinin qorunub saxlanılmasını təmin etmək

37. Kommersiya bankının resurslarının yerləşdirilməsi və istifadəsini əks etdirən mühasibat balansının maddəsi kommersiya bankının

- Passivdir
- Kapitaldır
- kapital
- ✓ Aktivdir
- Gəliridir

38. Baş mühasib malik olmalıdır:

- üç müavin
- Kassa hesablaşma
- iki müavin
- bir müavindən artıq
- ✓ bir müavin

39. Baş mühasib hər gün nəzarət edir:

- pulun tam mədaxil edilməsi
- Kreditin obyekt və subyektlərə görə fərqləndirilməsində
- kassa əməliyyatlarının qərar
- ✓ kassa əməliyyatlarının nəticəsi, pulun tam mədaxil edilməsi, pul vəsaitinin düzgün yaradılması və qorunmasına
- kassa əməliyyatlarına qərar, pulun tam mədaxil edilməsi

40. Vəzifəli şəxs tərəfindən əlavə nəzarətə aiddir:

- Kredit kartı saahibinə açılan hesabdır
- lizinq əməliyyatları
- ipotek əməliyyatları
- ✓ müştərilərə açılan bank hesabları
- filiallarla hesablaşmalar

41. Mərkəzləşdirilməmiş uçotun təşkili istifadə edilir:

- vaxtında ödənilməyən borcların silinməsi tapşırığıdır
- sığorta təşkilatlarında
- kredit təşkilatlarında
- ✓ kredit banklarında
- kiçik və orta banklarda

42. Veksel kreditinin verilməsi.....

- ssudalar hesabından istifadəni nəzərdə tutur
- balansdan kənar hesablardan istifadəni nəzərdə tutmur
- vaxtı keçmiş ssudalardan istifadəni nəzərdə tutur
- müddətli əməliyyatların uçotu hesablardan istifadəni nəzərdə tutur
- ✓ balansdan kənar hesablardan istifadəni nəzərdə tutur

43. Vaxtı keçmiş faizlərin bankın gəlirlərinə daxil edilməsi zamanı mühasibat yazılışı

- DT
- «gəlirlər» KT
«kommersiya təşkilatı»
- DT
- «kommersiya təşkilatı» KT
«verilmiş kreditlərə görə vaxtı keçmiş faizlər»

- DT
- «kreditə görə vaxtı keçmiş faizlər» KT «kommersiya təşkilatı»
- √ • DT «kredit əməliyyatlarına görə gələcək dövrün gəlirləri» KT «gəlirlər»
- DT
- «sair əməliyyatlara görə tələblər» KT «kredit əməliyyatları üzrə gələcək dövrün gəlirləri»

44. Bankın uçot əməliyyat aparatının quruluşu əsasən asılıdır:

- göstərilən xidmətlərin növündən və müştərilərin sayından
- göstərilən xidmətlərin növündən və müştərilərin sayından
- √ yerinə yetirilən xidmətlərin növündən, müştərilərin sayından, bankın texniki təchizatından
- nizamnamə kapitalının həcmindən, bankın texniki təchizatından
- kredit müqaviləsinə əlavə razılaşmalar

45. Kreditin qaytarılmağını təmin edən forma deyildir

- Girov
- √ Dövlət əmlakı
- Himayədarlıq
- təsisçi
- Bank zəmanəti

46. Kreditə görə faizlərin hesablanma əməliyyatı əks olunur

- müqavilə ilə
- √ memorial orderlə kassa mədaxil orderi ilə
- kassa mədaxil orderi ilə
- kassa məxaric orderi ilə
- ödəniş tapşırığı ilə

47. Verilmiş kreditə görə faiz dərəcələri müəyyən edilir

- Maliyyə Nazirliyinin sərəncamı ilə
- √ kredit müqaviləsi ilə
- Mərkəzi Bankın normativ sənədi ilə
- uçot siyasəti ilə
- bankın sərəncamlaşdırma sənədi ilə

48. Kredit müqaviləsində nəzərdə tutulan kreditin bir hissəsi verildikdə

- müxbir hesablardan istifadə olunur
- √ balans hesablarından istifadə olunur
- balansdan kənar hesablardan istifadə olunur
- balansdankənar hesablardan istifadə olunmur
- balans hesablarından istifadə olunmur

49. Hesablar planında 99 cu sinif hesabları adlanır

- müxbir hesablar
- √ balansdan kənar hesablar
- balans hesablarından istifadə olunmur
- balansdankənar hesablardan istifadə olunmur
- balans hesablarından istifadə olunur

50. Hüquqi şəxsin kredit sifarişinə baxılmaq üçün təqdim olunan əsas sənədlərdən biridir
- istehsal həcmi haqqında hesabat
 - √ müəssisənin nizamnaməsi
 - maliyyə planı
 - şəxsi hesabdən çıxarış
 - müəssisənin əlaqələri
51. Müddətli öhdəçilikdeməkdir
- vaxtında ödənilməyən borcların silinməsi tapşırığıdır
 - √ kredit və kreditə görə faizlər vaxtında ödənilmədikdə kreditin, kreditdən istifadəyə görə faizlərin borcalanın hesabından silinməsinə hüquq verən sənəddir
 - kreditin və kreditə görə faizlərin vaxtında ödənilmədiyi təqdirdə onların silinməsinə hüquq verən sərəncamdır
 - kreditin odənilməsi
 - kredit və kreditə görə faizlərin vaxtında ödənilmədikdə kreditin, kreditdən istifadəyə görə faizlərin borc alanın hesabından silinməsinə hüquq verən müqavilədir
52. Kredit müqaviləsinə daxil edilir
- kredit müqaviləsinə əlavə razılaşmalar
 - √ kreditdən istifadəyə görə faiz səviyyəsi
 - kreditdən istifadə qaydaları
 - kreditin təminatı
 - faizlərin hesablanma qaydası
53. Borc alanın kredit işinə daxil edilən sənəddir
- kredit kartoçkası
 - √ kredit müqaviləsi
 - Mərkəzi Bankın icazə sənədi
 - imza nümunələri
 - hesablaşmakassa xidməti müqaviləsi
54. Bank tərəfindən müştərinin hesabındakı vəsait qalıqından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır
- Kredit xətti
 - √ Overdraft
 - Akseptli kredit
 - səhmdarların iclası
 - Faktoring
55. Bank kreditinin ilkin ödəniş mənbəyidir
- Əmlakın satışından gəlir
 - √ Məhsul satışından (iş və xidmətdən) gələn gəlir
 - Girov qoyulmuş əmlak
 - müqavilə
 - Maliyyə bazarından cəlb olunan pul vəsaiti
56. Hüquqi şəxslər tərəfindən kredit geri qaytarılarkən əvvəllər yaranan ehtiyatın silinməsi uçotda əks olunur
- DT
- «mümkün itgilərə görə ehtiyat» KT
 - «kreditə görə vaxtı keçmiş borc»

- √ DT «mümkün itgilərə görə ehtiyat « KT «gəlirlər»
- DT
- «mümkün olan itgilərə ehtiyat» KT «verilmiş kreditlər üzrə vaxtı keçmiş borc»
- DT
- «gəlirlər» KT «mümkün itgilərə ehtiyat»
- DT
- «xərclər» KT «mümkün itgilərə görə ehtiyat»

57. Hüquqi şəxslərə kredit verilir

- həm nağd həm də nağdsız formada
- √ • yalnız nağdsız formada
- Mərkəzi Bankın icazəsi ilə nağdsız formada
- Mərkəzi Bankın icazəsi ilə yalnız nağd formada
- nağdı qaydada

58. Bank tərəfindən verilən kreditə görə bankın gəlirlərinə daxil edilən faiz məbləğləri əks olunur.

- DT
- «gəlirlər» KT «xərclər»
- DT
- √ «kommersiya təşkilatı» KT «gəlirlər»
- DT
- «kommersiya təşkilatı» KT «qeyrihökumət təşkilatlarına verilən kredit»
- DT
- «gəlirlər» KT «kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı»
- DT
- «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabı» KT «sair əməliyyatlar üzrə tələblər»

59. Hüquqi şəxslərə verilən kredit üzrə ehtiyat yaradılmışdır. Mühasibat yazılışı edin:

- DT
- «xərclər» KT «gəlirlər»
- √ DT «xərclər» KT «mümkün itgilər üzrə ehtiyat»
- DT
- «müxbir hesablarla müxbirləşmə hesabı» KT «istifadə olunmamış kredit xətti»
- DT «istifadə olunmamış kredit xətti» KT «xərclər»
- DT
- «mümkün itgilər üzrə ehtiyat» KT «gəlirlər»

60. Müəyyən olunmuş kreditin verilmə limiti məbləği hesabda əks olunur

- vaxtında alınmamış kreditlər
- √ kreditin verilməsi üçün istifadə olunmayan kredit xətti
- aksepti gözləyən hesablaşma sənədləri
- akseptləşdirilən sənədlər
- alınmış zəmanət və himayədarlıq

61. Overdraft üzrə kreditləşmə zamanı borc alanın borcunun uçotunu aparmaq üçün.....hesab açılır

- Kontokorinet
- √ Ssuda
- Müxbir
- borc
- Tranzit

62. Bərpa olunan kredit xətti başqa cür necə adlanır

- Borc limiti
- √ Verilmə limiti
- Açılan kredit
- naqd odenişdir
- Oderdraft

63. Kredit xəttinin uzadılması

- Yalnız Mərkəzi Bankın icazəsi ilə uzadılır
- √ Yalnız kreditör bankda hesabı olan təşkilatlara icazə verilir
- İcazə verilmir
- səhmdir
- Yalnız ərazi idarələrinin razılığı ilə edilir

64. Çeklər çernillə doldurula bilinər:

- istənilən rəngli
- √ göy və yaşıl rəngli
- qara və yaşl rəngli
- digər aktivlərlə
- qara və bənövşəyi

65. Bank əməliyyatlarının uçotunun aparılması qaydaları meəyyən edir:

- ARnın Vergilər Nazirliyi
- √ ARnın Mərkəzi Bankı
- ARnın maliyyə Nazirliyi
- Balans arxası hesablarda
- ARnın hökuməti

66. Bank sazişi – bu:

- xarici valyutanın alqı və satqısı
- √ bank zəmanətinin verilməsi
- qiymətli metallarla əməliyyatlara
- səhm və istiqrazın alqı və satqısı
- Heç biri

67. Bankın ssuda əməliyyatları əlaqədardır

- Müştərilərə pul vəsaitlərinin əvəzsiz verilməsi ilə
- √ Borc alana vəsaitlərin geri qaytarmaq şərti ilə verilməsi ilə
- Bank zəmanətinin verilməsi ilə
- zəmanət
- Ödənilmə vaxtı müəyyən edilməyən vəsaitlərin verilməsi ilə

68. Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....asılı deyil

- Cəlb olunmuş resursların dəyərindən
- ✓ Mərkəzi Bankın uçot dərəcəsinə
- Banklar arasındakı kreditə görə orta faiz dərəcəsinə
- kredit
- Bankın ixtisaslaşmasından

69. Kommersiya bankının kredit siyasətinə təsir edən xarici amil

- Ölkədəki siyasi vəziyyət
- ✓ Bankın resurs bazası və quruluşu
- Bankın ixtisaslaşması
- depozit
- Bankın likvidliyi

70. Bank istehlak kreditini verir

- Əhaliyə
- ✓ Kənd təsərrüfatına
- Tikinti təşkilatlarına
- pul
- Sənaye müəssisələrinə

71. Bank praktikasında əsasən kredit xəttindən istifadə olunur

- Mövsümi və uzunmüddətli
- ✓ Bərpa olunan və bərpa olunmayan
- Ümumi və cari
- malmaterial
- Çərçivəli və ixtisaslaşdırılmış

72. Bərpa olunan kredit xətti əsasında kredit verilməsinin məhdudiyət forması

- Çıxış limiti
- ✓ Borc limiti
- Kreditləşmə limiti
- səhmdir
- Verilmə limiti

73. Bank təcrübəsində hazırda ən çox istifadə olunan ssuda hesabı forması

- Xüsusi ssuda hesabı
- ✓ Cari ssuda hesabı
- Onkol hesabı
- vəsat borcudur
- Kontokorrent hesab

74. Overdraft üzrə kredit ödənilir

- Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra
- ✓ Sadə ssuda hesabı
- Həftədə bir dəfə
- nağd pulun daxil edilməsi üçün elan
- Hesablaşma hesabındakı vəsait qalığı hesabına hər gün

75. Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- Malmaterial qiymətliləri

- ✓ Pul vəsaitləri
- Qiymətli metallar
- vəsat bərcudur
- Daşınmaz əmlak

76. Kassa mərkəzi özündə birləşdirir:

- axşam kassası
- ✓ bankın qiymətlərinin ambarı, əməliyyat kassası, axşam kassası
- əməliyyat kassası
- Faiz dərəcəsi riski
- müştərilərə xidmət üzrə ixtisaslaşdırılmış bina

77. Ödəniş müddəti 30 gündən çox olan kreditlər.....aiddir

- Likvidli aktivlərə
- ✓ Azlikvidli aktivlər
- Uzunmüddətli likvidli aktivlər
- sazişdir
- Yüksək likvidli aktivlər

78. Bank əməliyyatlarına aiddir:

- Girov
- lizing əməliyyatları
- ✓ pul vəsaitlərinin inkassasiyası
- pul əmanətlərinin sığortalanması
- müəssisələrin maliyyələşdirilməsi

79. Maliyyə uçotunun məlumatları yalnız bütövlükdə istifadə edilir:

- ipotek fondları
- ✓ xarici istifadə edənlər
- sığorta təşkilatları
- Kredit xətti
- daxili istifadə edənlər

80. Bank uçuğu ilk növbədə təmin etməlidir:

- xarici istifadə edənləri
- ✓ filiallarla hesablaşmaları
- klirinq hesablaşmalarını
- Xarici valyutanın satın alınması
- daxili istifadə edənləri

81. Kreditordan rəsmi bildiriş gəldikdən sonra göstərilən müddətdə ödənilməli bank ssudasıdır

- Blank
- ✓ Zəmanətli
- Təminatlı
- sazişdir
- Opsion

82. Overdraft dedikdə

- Dövriyyə vəsaitlərinə tələb olunanadək kredit
- ✓ Ödəmə krediti
- Blank krediti
- banknotdur
- Birdəfəlik müddəti kredit

83. Kreditləşmənin ödəncilik prinsipi tələb edir

- Zəminlik olsun
- ✓ Kreditə görə haqq ödənilsin
- Kredit təminatlı olsun
- heç biri
- Kredit qaytarılsın

84. Bankın faiz dərəcəsinə təsir edir

- Müştərinin vəziyyəti
- ✓ Kredit resurslarının quruluşu
- Bankın vəziyyəti
- stabil saxlıyır
- Kreditin təminatlılığı

85. İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- Sabit qalır
- Həndəsi silsilə ilə artır
- Azalır
- ✓ Artır
- təcili hesab

86. Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- Müddətli
- ✓ Ödəmə
- Fasiləli
- müvəqqəti
- Birbaşa

87. Bankanın kassasını təchiz etmək təklif edilir:

- masa
- ✓ xüsusi avadanlıqlaşdırılmış masa, seyf, hesablaşma pul maşını
- hesablama pul maşını
- Əmlakın satışından gəlir
- yazan qurğulu kalkulyatorla

88. Bankda maliyyə cavabdehliyi mərkəzi – bu:

- beş il
- quruluş bölmələri
- quruluş bölmələri və ayrı ayrı layihələr
- ayrı –ayrı layihələr
- ✓ quruluş bölmələri, ayrıayrı layihələr və fəaliyyətin istiqamətləri

89. Bütçə prosesinin uçot blokuna daxildir:

- mühasibat və əməli uçotu
- ✓ mühasibat, əməli və marketing uçotu
- mühasibat uçotu
- kreditin verilməsi haqda razılaşma
- marketing uçotu

90. Bütçələmənin obyektini kimi çıxış edir:

- fəaliyyətin bütün seqmentləri
- ayrı-ayrı büdcət göstəricilərinin bölmələrin
- ✓ bütün biznesin təşkili
- fəaliyyətin ayrı-ayrı seqmentləri
- maliyyə planı

91. İdarəçilik uçotunun mərkəzi ünsürləri sisteminə aiddir:

- planlaşdırma
- daxili idarəçiliyin təşkili
- müştəri və bank arasında kredit müqaviləsi bağlanılır
- ✓ uçot və nəzarət
- stimullaşdırma

92. Depozit əməliyyatları nədir

- nağsız pul vəsaiti
- sazişdir
- nağdsız pul vəsaitləri
- digər aktivlər
- ✓ banka qoyulan əmanət

93. İdarəçilik uçotu ilk növbədə zəruridir:

- ✓ menecerə
- mühasib menecerlərə
- daxili və xarici istifadə edənlərə
- səhmdarlar iclası
- səhmdarlara və investora

94. Bankın baş mühasibi:

- uçot işçilərinin vəzifələrini müəyyən edir
- bank işçilərinə metodiki köməklik göstərir
- sənədlər dövriyyəsinin qrafiki kimi işləyir
- ✓ uçot işçilərinin vəzifə səlahiyyətlərini təsdiq edir
- iki gündən bir

95. Qiymətli kağızlar dövriyyədən çıxarılanda onun dəyərinin müsbət yenidən qiymətləndirmə məbləği mühasibat yazılışında əks olunur:

- düzgün cavab yoxdur
- opsiya
- DT
- «Qiymətli kağızların yenidən qiymətləndirilməsi – müsbət fərqlər» KT
«Satış üçün mövcud qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi»
- DT
- «xərclər üzrə hesab» KT
«Satış üçün mövcud qiymətli kağızların mənfəəti yenidən qiymətləndirilməsi»
- DT
- ✓ «Satış üçün mövcud qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi» KT
«gəlirlər üzrə hesab»

96. Menecer mühasib aşağıdakı başa düşən mütəxəssis olmalıdır:

- mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma
- veksəl sənədi
- mühasibat uçotu, planlaşdırma, menecment
- ✓ mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat, statistika
- mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat

97. Bankın məsrəflər mərkəzi – bu:

- kredit xətti
- gəlir gətirməyən bölmələr
- məsrəf tələb edən bölmələr
- √ gəlir gətirən bölmələr
- xərc tələb edən bölmələr

98. Bank tərəfindən 91 gündən 180 günədək xarici valyutada alınan kredit mühasibat yazılışı ilə rəsmiləşdirilir.

- DT
- «kommersiya təşkilatı» KT
«91 gündən 180 günədək borc hesabı»
- DT
- «kredit təşkilatlarındakı müxbir hesab» KT
«kommersiya təşkilatı»
- DT
- «kredit təşkilatlarına verilən kredit» KT
«kredit təşkilatlarındakı müxbir hesab»
- √ DT
- «kredit təşkilatlarındakı müxbir hesablar» KT
«kredit təşkilatının kredit təşkilatlarından aldığı kredit»
- DT
- «qeyri hökumət təşkilatlarına verilən kredit» KT
«kommersiya təşkilatı»

99. Bankın qeyrimaddi aktivlərinə aiddir

- √ torpaq sahəsindən istifadə hüququ
- materiallar
- binalar
- kitablar
- disketlər

100. Kredit təşkilatının gəliri əldə edir:

- gəlirlər üzrə aydınlıq olmadıqda
- Birdəfəlik müddəti kredit
- gəlirlər üzrə aydınlıq mövcud olduqda
- √ iqtisadi sərfəlilik artdıqda
- iqtisadi sərfəlilik azaldıqda

101. Kredit təşkilatının maliyyə nəticələri mühasibat uçotunda əks olunur

- il ərzində
- Kredit qaytarılısın
- rüb bitdikdən sonra
- √ il bitdikdən sonra
- ay bitdikdən sonra

102. Kredit təşkilatının əməliyyatı ƏDV cəlb olunur

- depozit
- Aktiv hesabdır
- kredit
- nağdı pul əməliyyatı
- √ innakasiya

103. Kredit təşkilatının hansı əməliyyatı əlavə dəyər vergisinə cəlb olunmur?

- inkasasiya
- səhmdarların qeydiyyatının aparılması
- Hesabda vəsaitin azalmasını
- √ nağd pul ilə olan
- hesablama iştirakçılarına məsləhət xidməti

104. Kredit təşkilatı tərəfindən buraxılan qiymətli kağızlar uçota alınır

- əldə etmə qiyməti ilə
- verilir
- nominal dəyərdən yuxarı
- yerləşdirmə qiyməti ilə
- √ nominal dəyəri ilə

105. Kassadan nağdı pul verildikdə çekin nəzarət markası

- Çeki təqdim edəndə qalır
- Maliyyə təşkilatı
- Kassaya verilir
- √ Əməliyyat işçisinə verilir
- Müəssisəyə qaytarılır

106. Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- Çekin yan tərəfində
- Qüsursuz sayılır
- Çek kitabçasında
- √ Çekin arxa üzündə
- Çekin üz tərəfində

107. Pul çeki

- Adi sənəddir
- ikinci sira hesablar
- Pul köçürmə sənədidir
- Pul qəbulu sənədidir
- √ Ciddi hesabat sənədidir

108. Filialın valyuta kassasının valyuta ilə təmin olunması zamanı mühasibat yazılışı

- DT
- «təhtəl hesab məbləğlərə görə işçilərlə hesablama KT
«kredit təşkilatının kassası»
- DT
- √ «yolda olan pul vəsaitlər» KT
«kredit təşkilatının kassası
- DT
- «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» KT
« xərclər»
- DT
- «kredit təşkilatının kassası» KT
«mübadilə məntəqəsinin kassası»
- həmin gün

109. Valyuta birjasında xarici valyutanın satın alınması əməliyyatının aparılması üçün müştəridən komissiya alınır

- DT
- «xərclər» KT
«kommersiya əməliyyatları»

- DT
- «kredit təşkilatından müxbir hesablar» KT
- «qeyrirezidentlərin banklardakı müxbir hesabları»
- Hüquqi və fiziki şəxslərin kassirləri vasitəsilə
- DT
- «kredit təşkilatının kassası» KT
- «mübadilə məntəqəsinin kassası»
- DT
- √ «kommersiya təşkilatı» KT
- «gəliirlər»

110. Müştəriyə xarici valyutada pul vəsaiti köçürülmüşdür:

- Hüquqi və fiziki şəxslərin kassirləri vasitəsilə
- AMBa və ya yaxınlıqda olan digər kredit təşkilatında
- DT
- «kredit təşkilatının kassası» KT
- «mübadilə məntəqəsinin kassası»
- DT
- «kredit təşkilatının kassası» KT
- «konversiya sövdələşməsi və digər əməliyyatlar üzrə hesablaşmalar
- √ DT
- «xarici valyutanın alınıb satılmasına görə müştəri ilə hesablaşmalar» KT
- «kommersiya təşkilatı»

111. Müvəkkil banklarda Respublika, xarici beynəlxalq bankların adına açılan hesab adlarını təşkilatlarında açıq hesab adlarını:

- Lorofofo
- Nostro
- xarici vətəndaşların hesabı
- √ Loro
- Kastro

112. Xarici valyutada daxil olan tam məbləğ hüquqi şəxsin..... hesabına daxil edilir

- lori
- xüsusi tranzit
- √ tranzit
- valyuta
- ssuda

113. Xarici valyutada ticarət əməliyyatları üzrə malların ödənişinin inkasso tapşırığını tərtib edir

- xəzinədarlıq
- bank
- pasivdir
- idxalçı
- √ ixrac edən

114. Emitent bank tərəfindən istənilən vaxt dəyişdirilən və ya ləğv edilən akkreditiv adlarını:

- müddətsiz
- vasitəcilik
- çağırılmayan
- tələb edilən
- √ çağırılan

115. Kredit təşkilatının əmlakının inventarlaşmasında məqsəd:

- aktiv əməliyyatlar

- analitik uçot məlumatları ilə sintetik uçot məlumatlarına uyğunluğunu müəyyən etmək
- √ uçot məlumatları ilə əmlakın faktiki mövcudluğunu müəyyən etmək
- İlkin uçot məlumatlarının analitik uçot məlumatlarının uyğunluğunu müəyyən etmək
- sintetik uçot məlumatlarının uyğunluğunu müəyyən etmək

116. Maddi ehtiyatların tərkibində uçota alınır:

- amortizasiya hesablananlar.
- √ Bir dəfə istifadə olunanlar
- Maddi texniki bazarı təşkil edənlər.
- istiqrazlar
- Dəfələrlə istifadə olunanlar

117. əsas vəsaitlərin hərəkəti rəsmiləşdirilir

- Təsis sənədləri ilə müəyyən olunan formada
- √ Müəyyən olunmuş vahid formada
- İnzibati qaydada müəyyən edilən formada
- məhkəmə orqanının qərarı
- Uçot siyasətində nəzərdə tutulan formada

118. Alınmış və mədaxil edilmiş maddi ehtiyatlar aşağıdakı mühasibat yazılışında əks olunur:

- DT
- Satıcılar, podratçılar, alıcılarla hesablaşma KT
Kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı
- DT
- √ Maddi ehtiyatlar KT
Satıcılar, podratçılar, alıcılarla hesablaşma
- Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.
- istehlak krediti
- DT
- «Satıcılar podratçılar alıcılarla hesablaşma» KT
«Maddi ehtiyatlar»

119. əsas vəsait və qeyri maddi aktivlərə hesablanan amortizasiya məbləğinin son həddi bərabər olmalıdır:

- Obyektin bərpa dəyərinə
- √ Obyektin balans dəyərinə
- Obyektin ilkin dəyərinə
- Üç nüsxədə
- Obyektin faktiki dəyərinə

120. Maddi ehtiyatlar uçota alınır:

- Bazar dəyəri ilə
- √ Faktiki dəyər ilə
- Bərpa dəyəri ilə
- İnkasso sərəncamı
- İlkin dəyərlə

121. Qeyrimaddi aktivlərə amortizasiya hesablanır:

- Hər on günlükdə
- √ Hər ay
- Hər rüb
- Qüsürlüdür
- Hər il

122. əsas vəsaitlərin və qeyri maddi aktivlərin yaradılmasına, əldə olunmasına xərclər.....adlanır

- Uzun müddətli xarakterli xərclər
- √ Əsaslı xarakterli xərclər.
- Planlı xərclər
- Qeyd olunan ödəniş sənədlərin hamısı
- Cari məsrəfli xərclər.

123. Amortizasiya hesablanır:

- Bankın maliyyə vəziyyətindən asılı olaraq
- √ Tam bərpa üzrə
- Kredit təşkilatının uçot siyasətindən asılı olaraq
- Bank
- Qismən bərpa üzrə

124. əsas vəsait obyektlərinin azalması mühasibat uçotunda əks olunur:

- Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
- √ Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.
DT
- «Saticılar podratçılar alıcılarla hesablaşma» KT
«Maddi ehtiyatlar»
- bankın rəhbərliyi ilə razılaşdırıldıqdan sonra kağız daşıyıcılarının ləğvindən bir il sonra
DT
- Saticılar, podratçılar, alıcılarla hesablaşma KT
Kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı

125. əsas vəsaitlərin dəyərinin artması mühasibat uçotunda əks olunur:

- satıcılar, podratçılar və alıcılarla hesablaşmaların uçotu hesabının debeti, əsas vəsaitlər hesabının kreditində
- √ yenidən qiymətləndirilmə zamanı əmlakın dəyərinin artmasının uçotu hesabı ilə müxbirləşmədə əsas vəsaitlərin uçotu hesabının debetində
- əsas vəsaitlər hesabının debeti ilə alıcılar, podratçılar və satıcılarla uçotu hesabının kreditində
- Mərkəzi Bank
baş mühasib
- əsas vəsaitlərin uçotu hesabının debeti ilə pul vəsaitlərinin uçotu hesabının müxbirləşməsində

126. əsas vəsaitlər əvəzsiz daxil ola bilirmi?

- rəhbərliyin razılığı ilə ola bilər
- √ olar
- kredit təşkilatının maliyyə vəziyyətindən asılı olaraq
- etimad idarəetmə hesablarında
- yox

127. Kommersiya bankı tərəfindən əsas vəsaitlərin uçotu aparılır:

- etimad idarəetmə hesablarında
- √ balans hesablarında
- DEPO hesablarında
- Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
- balansdan kənar hesablarda

128. Müştərinin metal hesabından qiymətli metalların silinməsi zamanı qiymətli metallara olan tələbatın ödənilməsi uçotda aşağıdakı qaydada əks olunur:

- DT
- «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar» KT «Kommersiya təşkilatı»
- DT
- √ «Müştərinin (kredit təşkilatından başqa) qiymətli metallarla olan hesabı» KT «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşma»
- DT
- «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar» KT «Faktoring və forfeyting əməliyyatları üzrə müştərilərlə hesablaşmalar»
- Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
- DT
- Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar KT «Müştərilərin (kredit təşkilatından başqa)» qiymətli metalla olan hesabı

129. İnkasso tapşırığı neçə nüsxədə tərtib olunur ?

- Bir nüsxədə
- √ üç nüsxədə
- Dörd nüsxədə
- Sərəncam geri qaytarılır
- İki nüsxədə

130. İnkasso tapşırıqlarından hansı ödənişlərin alınması və digər hallarda istifadə edilir?

- Qismən malların alınmasında
- √ Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
- İşlərin görülməsində
- Müştərinin hesabına faiz daxil edir.
- Xidmətlərin göstərilməsi ilə bağlı ödənişlərin alınması üçün

131. İnkasso sərəncamı neçə nüsxədə tərtib edilir ?

- Bir nüsxədə
- √ Üç nüsxədə
- İki nüsxədə
- İnkasso tapşırığı
- Dörd nüsxədə

132. Ödəniş edənin hesabından pul vəsaitin mübahisəsiz qaydada silinməsi üçün məhkəmə icraçısı və ya Dövlət Sosial Müdafiyyə Fondu orqanı icracı banka hansı sənəd təqdim edir ?

- İnkasso tapşırığı
- √ İnkasso sərəncamı
- Akkreditiv
- Qeyrişartsız qəbul olunmur
- Ödəniş tapşırığı

133. Malgöndərən bankında ödəniş nə ilə aparılır:

- Hesab qaimə ilə
- √ akkreditivlə
- çeklə
- ödəniş tələbnaməsi ilə
- ödəniş tapşırığı ilə

134. Qarşılıqlı əməliyyatların yerinə yetirilməsi məqsədilə banklar arasında mübadilə münasibətləri ... münasibətləridir:

- ödəniş
- √ müxbir
- depozit

- trast
- vasitəçilik

135. Başqa bankın bu bankda hesabı dedikdə – bu:

- kastro» hesabı
- √ “loro” hesabıdır
- “nostro” hesabıdır
- kontokorrent hesabıdır
- hesablaşma hesabıdır

136. Xüsusi vahid bank hesabı, cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılarkən belə adlanır:

- ssuda hesabı
- √ kontokorrent
- kommersiya
- müxbir
- onkol

137. Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- bank filialları
- √ kommersiya bankları
- klirinq şirkətləri
- valyuta birjalari
- investisiya şirkətləri

138. Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- yerli banklar
- √ AR Mərkəzi Bankı
- AR hesablaşma palatası
- AR Maliyyə Nazirliyi
- AR Vergilər Nazirliyi

139. Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəçiliyin icra edilməsi üsulu olur:

- sadə akkreditiv
- √ ehtiyat akkreditivi
- bankın təsdiq etdiyi akkreditiv
- revolver akkreditiv
- transferabelli akkreditiv

140. İnkasso tapşırığı neçə nüsxədə yazılır:

- üç nüsxədə
- dörd nüsxədə
- beş nüsxədə
- bir nüsxədə
- √ altı nüsxədə

141. Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- müxbirbank
- √ respondentbank
- emissiya bankı

- filial
- müvəkkil bank

142. Müxbir hesabı müqaviləsi kommersiya bankları və AR Mərkəzi Bankı arasında hansı müddətə bağlanılır:

- müddətsiz
- ✓ tərəflərin razılaşdığı müddətə
- üç ilə
- beş ilə
- bir ilə

143. Hesablaşmakassa mərkəzi ... hesablaşmakassa xidmətini göstərir:

- bələdiyyələrə
- ✓ kommersiya banklarına
- təşkilatlara
- əhaliyə
- yerli hakimiyyət orqanlarına

144. Başqa bankda hesabı açılan bank adlanır:

- filial
- ✓ müxbir bank
- qeyribank klirinq təşkilatı
- respondent bank
- müvəkkil bank

145. Nağdsız hesablaşmalar ... yaranmışdır:

- nağdı pullardan
- ✓ vekseldən
- borc pullardan
- banknotdan
- çekdən

146. Klirinq hesablaşması ... ola bilər:

- çoxtərəfli
- ✓ ikitərəfli
- üçtərəfli
- beş tərəfli
- birtərəfli

147. Nağdsız hesablaşmalar sisteminin təsnifatının mühüm əlamətlərinə aiddir:

- köçürmə qaydaları
- ✓ ödənişin böyüklüyü
- hesablaşma mexanizmi
- hesablaşma qaydaları
- ödəniş üsulu

148. Nağdsız hesablaşma ... əks etdirir

- borc öhdəliklərindən

- √ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ödəyici və pul alan arasında məlumat mübadiləsini
- kredit öhdəliklərini
- pul öhdəliklərini

149. Nağdsız hesablaşmaların təkamülü ... asılıdır

- yerli təşkilatların vəziyyətindən
- √ tarixi iqtisadi inkişafın mərhələlərindən
- pul bazarının inkişaf səviyyəsindən
- yaranmış hesablaşma sistemindən
- ölkədəki konkret iqtisadi şəraitdən

150. Kredit köçürmələrinin alətlərinə aiddir:

- qaimələr
- √ ödəniş tapşırığı
- çek
- plastik kartlar
- veksəl

151. Hesablaşma obyektini hesab edilir:

- yerli təşkilatlar
- √ əmtəə və xidmətlər b
- əhaliyə
- banklar və kredit təşkilatları
- üdcəyə haqq

152. Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır:

- adsız
- √ təqdim edilən
- adlı
- orderli
- assiqnasiyalı

153. Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- adsız
- √ adlı
- təqdim edilən
- assiqnasiyalı
- orderli

154. Banklar müştərilərin çeklərini onların ... ödəyirlər:

- müxbir hesabında
- √ vəsaitin deponent edilmiş ayrıca hesabından
- tranzit hesabından
- valyuta hesabından
- xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından

155. Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- orderlər
- √ hesablaşma sənədləri
- nəqliyyat qaiməsi
- uyğunluq sertifikatı ilə
- hesabfaktura

156. Çek kitabçasının blankının formasını müəyyən edir:

- yerli banklar
- √ AR Mərkəzi Bankı
- Azərbaycan hökuməti
- AR Milli Məclisi
- AR Maliyyə Nazirliyi

157. Çek istifadə edilə bilər:

- yalnız kommersiya bankları tərəfindən
- fiziki və hüquqi şəxslər tərəfindən
- √ fiziki və hüquqi şəxslər tərəfindən
- yalnız hüquqi şəxslər tərəfindən
- yalnız fiziki şəxslər tərəfindən

158. Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- yerli bank tərəfindən
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
- √ ödəyici və satıcı arsındakı müqavilə ilə
- AR Mərkəzi Bankı

159. Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- onun yüklənib yola salınmasına qədər
- onu alıcı alandan sonra
- akkreditiv açılan kimi
- √ onun yüklənib yola salınmasından sonra
- avans ödənişində[yeni cavab]

160. Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- inkasso sərəncamı
- çek
- ödəniş tələbnaməsi
- √ ödəniş tapşırığı
- akkreditiv

161. Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- yalnız əmtəə
- yalnız maliyyə
- yalnız qeyriəmtəə
- √ əmtəə və qeyriəmtəə
- xidmət

- 162.** Hesablama xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:
- kredit müqaviləsi
 - hesablama müqaviləsi
 - trast müqaviləsi
 - pul vəsaitininqəbuluna müqavilə
 - √ bank hesabı müqasiləsi
- 163.** Banklarda müxbir hesablar açılır:
- İcra hakimiyyətinin göstərişi ilə
 - √ banklararası razılaşma əsasında
 - bələdiyyənin göstərişi üzrə
 - AR Maliyyə Nzarliyinin göstərişi üzrə
 - AR Mərkəzi Bankının göstərişi üzrə
- 164.** Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablama aparmaq üçün birbirlərində ... hesab açılar:
- kredit
 - √ müxbir
 - nostro
 - büdcə
 - loro
- 165.** Nağdsız hesablamanın aparılmasının zəruri şərtidir
- Maliyyə Nazirliyinin icazəsi
 - √ bank hesabı
 - nağdsız hesablamanın aparılmasına hüquqi lisenziya
 - AR Mərkəzi Bankının baş lisenziyası
 - dövriyyə kassasının limiti
- 166.** Bütün nağdsız dövriyyə adlanır:
- hesablama
 - √ ödəmə
 - nağd
 - mövsümi
 - ödənişsiz
- 167.** Ödəniş dövriyyəsi həyata keçirilir:
- Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada
 - √ nağd və nağdsız qaydada
 - yalnız nağdsız qaydada
 - AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
 - yalnız nağd qaydada
- 168.** Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablasmalar aparır:
- kassa idarələri
 - √ kommersiya bankları
 - region depozitariləri
 - küçə bankomatları

- hesablaşmakassa mərkəzləri

169. Bank əmanəti müqaviləsi adlanır:

- məsuliyyət yalnız bir tərəfin üzərinə düşür
- ✓ birtərəfli
- məsuliyyət yalnız əmanətçinin üzərinə düşür
- nəğd verilməklə
- ikitərəfli

170. Depozit əməliyyatı aparıla bilinər:

- yalnız hüquqi şəxslərlə
- ✓ necə fiziki, eləcə də hüquqi şəxslərlə
- necə fiziki, eləcə də hüquqi şəxslər arasında
- faizi ödəməklə qismən qaytarılır
- yalnız fiziki şəxslərə

171. Bank və əmanətçinin əmanəti açan zaman rəsmiləşdirilən əsas sənəd adlanır:

- bank xidmətinə müqavilə
- ✓ bank əmanəti müqaviləsi
- podrat müqaviləsi
- hesablaşma hesabına köçürməklə
- bank xidməti göstərən müqavilə

172. Bank əmanət üzrə bank və əmanətçi arasında mühasibəttənzimlənilir

- inzibati hüquq pozuntluğu haqda məcəllə ilə
- ✓ ARnın mülki məcəlləsilə
- ARnın vergi məcəlləsi
- necə fiziki, eləcə də hüquqi şəxslərlə
- “Bank fəaliyyəti haqda” qanunla

173. Depozitin qaytarılması sonrakı qaydada rəsmiləşdirilir

- depozit müqaviləsində müəyyən edilən şaizlə ödəməklə depozitin bütün məbləği qaytarılır
- ✓ yalnız depozit bütün məbləği qaytarılır
- yalnız depozit üzrə faiz qaytarılır
- bankın fondları
- faizi ödəməklə qismən qaytarılır

174. Depozit hesabdan ödəniş aparılır:

- hesablaşma hesabına köçürməklə
- ✓ nəğd verilməklə
- məhsula görə köçürməklə
- podrat müqaviləsi
- cari hesaba köçürməklə

175. Sintetik uçot sənədlərinə aiddir:

- ✓ gündəlik balans
- yalnız depozit üzrə faiz qaytarılır
- xüsusi hesab

- dövriyyə cədvəli
- cari hesab

176. Aşağıdakı verilmiş mühasibat uçotu hesablarında kommertiya banklarında balans hesabı adlanır

- bankın fondları
- √ bankın verdiyi , zəmanət, təminatlılıq
- şəxsi hesab
- inzibati hüquq pozuntluğu haqda məcəllə ilə
- cari hesab

177. Başqa kommertiya bankına depozit vəsaitinin köçürülməsi həyata keçirilir

- xərc kassa orderi
- √ ödəniş tapşırığı
- nağd ödənişə elan
- məsuliyyət yalnız bir tərəfin üzərinə düşürkommertiya bankının
- ödəniş tələbnaməsi

178. Xüsusi bank sənədləri kateqoriyasına aiddir:

- düzəliş orderi
- √ memorial order
- mədaxil kassa orderi
- cari hesab
- xərc kassa orderi

179. Bank əməliyyatları üzrə hesablanılan faiz əks olunmalıdır

- hər ay
- √ həmin dövrdə, hansı ki hesablanılıb
- hesabat ilinin əvvəlində
- hesabqaimənin alınmasıdır
- hesabat ilinin sonunda

180. Akkreditivbu:

- geri çağrılmayan
- √ örtülü
- bağlı
- nağd ödənişə elan
- geri çağrılan

181. Faktoring əməliyyatlarıbu:

- kreditor borcudur
- √ hesabqaimənin alınmasıdır
- debitor borcudur
- nağd pulun inkassasiyası
- nağd pulun verilməsidir

182. Depozit əməliyyatıbu

- aktivdir
- √ pasivdir

- cari hesab
- hec biri
- aktivpasivdir

183. Bankda istənilən mülkiyyət formasında olan müəssisəyə açılır

- ssuda hesabı
- √ hesablaşma hesabı
- cari hesab
- təsisçi hesabı
- ehtiyat hesabı

184. Banklararası kredit və depozitlər haqda məlumat hesabının tərkibinə daxil olur:

- bir ilə
- √ aya
- yarım ilə
- ilə
- rübə

185. Valyuta və pul bazarlarında əməliyyatlar haqda hesabatı daxildir

- illik hesabat
- √ əməliyyat hesabatı
- rüblük hesabat
- kredit mənfəəti
- aylıq hesabat

186. Bankın fəaliyyətini əks etdirən göstəricilər əks etdirilir

- rubluk hesabatda
- √ illik hesabatlarda
- yarimillik hesabatda
- maliyyə hesabı
- analitik ucotda

187. Hesabat formasının tərtibatşısı hissəsi əks etdirir

- hesabatda
- √ balansda
- analitik ucot
- kredit hesabı
- planlı iqtisadiyyat

188. Bank hesabatının əsas əlaməti:

- sintetik hesab
- maliyyə vəziyyəti
- hesablər planı
- √ bankın sənədlərinin düzgünlüyü
- naqd odenişdir

189. Bankın hesabatı xarakterizə edir:

- bankın hesabatını
- √ bankın maliyyə vəziyyətini
- zərəri

- hec biri
- mənfəəti

190. Bankın maliyyə nəticəsinə

- bankın xərci
- ✓ xüsusi kapitalın artımı xüsusi kapitalın azalması
- bankın gəliri
- bankın gəliri
- maliyyə
- xüsusi kapitalın azalması

191. Bankın anbarından materialın buraxılması tələbnaməsinin üçüncü nüsxəsi verilir

- cavabdeh şəxsə
- ✓ mühasibəyə
- alana
- hamı
- anbardara

192. Bankın əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinə bir dəfə icazə verilir:

- iki ildə bir dəfə
- ✓ ildə bir dəfə
- yarım ildə bir dəfə
- hec biri
- ayda bir dəfə

193. əsas vəsaitlərin uşot vahidinə aiddir

- bazar dəyərində
- ✓ ədədlə miqdarda
- manatla dəyərdə
- sazişdir
- inventar obyektləri

194. Bankın əsas vəsaitinə aid edilir:

- vəsaitlər
- ✓ binalar torpaq sahələri filiallar
- bərc valyuta ehtiyatı
- hamı
- sıqorta olunmuş vəsaitlər

195. Beynəlxalq sazişlər üzrə tərəf müqavilə inam olmayan zaman..... hesabı istifadə edilir

- ödəniş tapşırığı
- ✓ inkasso
- bank köçürməsi
- təsisçi hesabı
- sənədli akkreditiv

196. Yenidən qiymətləndirmə zamanı hesabın qalıq gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur

- hər il
- ✓ hər ay
- hər gün
- hər saat

- hər rüb
- 197.** Xarici valyutada hüquqi şəxsəbank müştərisinə daxil olmaların uçotu üçün istifadə edilir
- hesablaşma hesabı
 - √ xarici valyuta hesabı
 - dövlət hesabı
 - müəssisə hesabıdır
 - vəsait hesabı
- 198.** Rezident olmayana aiddir:
- rezident sifətində göstərilməyən başqa şəxslər
 - √ ARnın vətəndaşı olan fiziki şəxs
 - dövlətlər arası təşkilatlar
 - qeydiyyatdır
 - ARnın diplomatik nümayəndəliyi
- 199.** Rezident anlayışına aiddir
- ölkə vətəndaşı
 - √ xarici vətəndaşların hesabı
 - işçi heyət
 - müşahidədir
 - immiqrant
- 200.** Xarici valyutabu
- manatla pul vəsaitidir
 - √ xarici valyutada pul vəsaiti
 - xərcdir
 - mənfəətdir
 - gəlirdir
- 201.** Depozit xidməti bu
- sazişdir
 - mənfəətdir
 - √ pasivdir
 - ziyandır
 - aktivdir
- 202.** REPO əməliyyatına aiddir
- hesablaşma
 - √ vasitəçilik
 - zərəddir
 - xeyirdir
 - gəlirlilik
- 203.** Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir:
- başqa əməliyyatlar
 - √ aktiv əməliyyatlar
 - vasitəçilik əməliyyatları

- muqavilədir
- passiv əməliyyatlar

204. Emissiyon qiymətli kağızlara aiddir:

- opsiyonlar
- √ istiqrazlar
- veksellə
- odənişdir
- sertifikatlar

205. Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir

- kredit şöbəsinin tapşırığı
- √ məhkəmə orqanının qərarı
- bankın baş mühasibinin tapşırığı
- təsisçidir
- bank rəhbərinin sərəncamı

206. Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir

- kredit xətti
- √ istehlak krediti
- ipoteka krediti
- opsiyondur
- sadə kredit

207. Hüquqi şəxsə (mərkəzi bankdan başqa) kredit köçürülür

- səhmdar
- √ banklar arsı kredit
- rezident
- depozitdir
- təsisçi

208. Borcalana kredit xəttinin açılmasının şərtləri və qaydaları müəyyən edilir

- veksəl sənədi
- √ bağlanmış muqavilə
- tələbnamə tapşırığı
- səhm hesabı
- odəmə tapşırığı

209. Ticarət təşkilatlarına adətən açılır

- kredit xətti
- √ xüsusi ssuda hesabı
- hesablaşma hesabı
- naqd odənişdir
- sadə ssuda hesabı

210. Kredit dosyesi saxlanılır

- beş il
- √ müddətsiz
- iyirmi il
- sazişdir

- on il

211. Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir

- kreditin verilməsi haqda razılaşma
- √ kredit müqaviləsi
- qeydiyyat haqqında şəhadətnamə
- qeydiyyat
- təsisçilik müqaviləsi

212. Komersiya bankı adətən kreditləşdirir

- kreditorla
- √ Mərkəzi bankla
- borcluluq
- hesablaşma hesabıdır
- müəsisə hesabına

213. Kreditləşmənin obyektı – bu

- kredit müqaviləsi
- √ maliyyələşdirilən obyekt
- fiziki şəxs
- hüquqi şəxs
- hüquqi şəxs

214. Kreditin təminatıdır:

- kredit haqq hesabı
- kredit müqaviləsi
- digər kreditlər
- √ bank zəmanəti
- borc öhdəliyi

215. əsas vəsaitlər yenidən qiymətləndirildikdən sonra uçota alınirlar

- ilkin dəyərdən yuxarı olmayan dəyərlə
- √ bərpa dəyəri ilə
- qalıq dəyəri ilə
- tələb və təkliflər
- ilkin dəyər ilə

216. Bankın əsas vəsaitidir

- alətlər, istehsal və təsərrüfat inventarları
- √ dəyərindən asılı olmayaraq əsas vəsaitlər
- ehtiyat hissələri, komplektləşdirmə məmulatları
- tara və qablaşdırma materialları, blanklar
- dəyərindən asılı olmayaraq kitablar

217. Bank uçotunun mərkəzləşdirilmiş təşkili zamanı:

- müəyyən növ işləri yerinə yetirən əməliyyatlar qrupu yaradıla bilinər
- √ bütün uçotun işçiləri bankın vahid struktur bölmələrinə daxildir
- bankın təsərrüfat daxili fəaliyyətində aparılır
- sənədin adı
- uçot işçiləri hər bir liniya bölgəsində mövcuddur

- 218.** Bankın uçot əməliyyat aparatının quruluşu əsasən asılıdır:
- nizamnamə kapitalının həcmindən, bankın texniki təchizatından
 - ✓ yerinə yetirilən xidmətlərin növündən, müştərilərin sayından, bankın texniki təchizatından
 - yerinə yetirilən xidmətlərin növündən, müştərilərin sayından, nizamnamə kapitalının həcmindən
 - cari gəlirlər
 - göstərilən xidmətlərin növündən və müştərilərin sayından
- 219.** Bankın uçot əməliyyat heyəti öz fəaliyyətini həyata keçirir:
- bank rəhbərliyinin təsdiq etdiyi vəzifə təlimatları əsasında
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişi əsasında
 - yalnız balansdan kənar hesabda uçotu saxlanılmır
 - Azərbaycan Respublikası Vergilər Nazirliyinin göstərişi əsasında
 - ✓ Azərbaycan Respublikasının bank qanunvericiliyinə uyğun • həyata keçirir
- 220.** əməliyyat vaxtı müştərilərdən qəbul edilən bütün sənədlər, uçotda əks etdirilir:
- beş gündən sonra
 - ✓ həmin gün
 - üç gündən sonra
 - ödəniş sənədi istənilən vaxt icra üçün qəbul edilməlidir
 - sonrakı gün
- 221.** Bankın iş gününə daxildir:
- müştərilərə xidmət, tutuşdurma və günü bağlama
 - ✓ müştərilərə xidmət, tutuşdurma və günü bağlanması, həm də hesabatın son təsdiqi
 - sənədlərin tutuşdurma və bağlamaq, həm də hesabatın son təsdiqi
 - müştəridən ödəniş sənədini qəbul etmək
 - müştəriyə xidmət və hesabatın son təsdiqi
- 222.** Maliyyə uçotunun məlumatları yalnız bütövlükdə istifadə edilir:
- ipoteka fondları
 - ✓ xarici istifadə edənlər
 - sığorta təşkilatları
 - dövriyyədən kənar aktivlər
 - daxili istifadə edənlər
- 223.** İdarəçilik uçotu sistemində informasiya üçün:
- idarəçilik qərarları və planlaşdırmanın qəbulu
 - ✓ idarəçilik qərarının qəbulu, planlaşdırma, fəaliyyətin alternativ istiqamətin qiymətləndirilməsi və həqiqi nəticəyə nəzarətin təmin edilməsi
 - idarəçilik qərarının qəbul edilməsi, planlaşdırma və həqiqi nəticəyə nəzarətin təmin edilməsi
 - müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılan hesabda saxlamalıdırlar
 - idarəçilik qərarının qəbulu, həqiqi nəticəyə nəzarətin təmin edilməsi
- 224.** Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür
- Xarici valyutanın satın alınması
 - ✓ Ssuda əməliyyatı
 - Lizing faktoring
 - opsiyon
 - Kassa əməliyyatı
- 225.** İdarəçilik uçotu əks etdirir:

- sair məlumatları
- √ həqiqi məlumatları
- plan göstəricilərini
- iki iş günü ərzində
- proqnoz məlumatlarını

226. İdarəçilik uçotu ilk növbədə zəruridir:

- mühasib menecerlərə
- √ menecerə
- səhmdarlara və investora
- Debet «kredit təşkilatının kassası» Kredit «bankın müxbir hesabı»
- daxili və xarici istifadə edənlərə

227. Baş mühasib malik olmalıdır:

- bir müavindən artıq
- √ bir müavin
- üç müavin
- telefonla danışmaq
- iki müavin

228. Bankın baş mühasibi:

- bank işçilərinə metodiki köməklik göstərir
- √ uçot işçilərinin vəzifə səlahiyyətlərini təsdiq edir
- sənədlər dövriyyəsinin qrafiki kimi işləyir
- zəng etmək
- uçot işçilərinin vəzifələrini müəyyən edir

229. Başqa kommersiya bankına depozit vəsaitinin köçürülməsi həyata keçirilir:

- xərc kassa orderi
- √ ödəniş tapşırığı
- nağd ödənişə elan
- yalnız müdirin icazəsi ilə
- ödəniş tələbnaməsi

230. Banklararası hesablaşmalar aparılır:

- bank şöbəsi
- √ HKM
- bank filialı
- müəssisənin baş mühasibi tərəfindən sərbəst
- klirinmərkəzi

231. Əməliyyat işçisi sənədləri yoxladıqdan sonra :

- şöbə müdirinə verir
- √ sənədi imzalayır
- baş mühasibata verilir
- müəssisənin baş mühasibi vasitəsi ilə
- möhür vurur

232. Beynəlxalq sazişlər üzrə tərəf müqavilə inam olmayan zaman..... hesabı istifadə edilir:

- √ inkasso
- əməliyyat işçisi

- ödəniş tapşırığı
- sənədli akkreditiv
- bank köçürməsi

233. Qısa valyuta mövqeyinin açılması – bu nə vaxt ki öhdəçilik:

- tələb yoxdur
- ✓ tələbdən çoxdur
- tələb orta səviyyədədir
- D^m/hesabı “Respublikada kredit təşkilatlarının müxbir hesabı” K^m/ hesabı “kredit təşkilatların kassası”
- tələbdən azdır

234. Kredit təşkilatının vasitəsilə aparılan ödənişlər və müştərilərin hesabları haqda məlumatlar tərkibinə daxil olur:

- illik hesabatın
- ✓ aylıq hesabatın
- yarım illik hesabatın
- qohum şəxslərin daşınmasına icazə verilir
- rüblük hesabatın

235. Bankın anbarından materialın buraxılması tələbnaməsinin üçüncü nüsxəsi verilir:

- cavabdeh şəxsə
- ✓ mühasibata
- alana
- iş həftəsinin sonuncu günü
- anbardara

236. əsas vəsaitlər uçota qəbul edilir:

- sair dəyərdə
- ✓ alış dəyərində
- bazar dəyərində
- baş mühasib vasitəsilə
- ilkin dəyərdə

237. Nağdsız hesablaşmalar aparılır:

- qəbzlə
- ✓ ödəniş tapşırığı ilə ödəniş tələbnaməsi ilə
- akkreditivlə
- bankın müdirinin evində
- ödəniş tələbnaməsi ilə

238. Bankomat müştəriyə verir:

- əməliyyatın aparılması haqda qəbz
- ✓ nağd pul və əməliyyatın aparılması haqda qəbz
- nağd pul
- mühafizəçidə
- şəxsi hesabda vəsaitin qalığı haqda arayış

239. Müəyyən kredit sazişində iştirak hüquq və vəzifələri müəyyən edilir:

- kredit planında
- ✓ kredit müqaviləsində
- maliyyə planında
- beş açarla
- ARnın mülkiyyət kodeksində

240. Valyuta və pul bazarlarında əməliyyatlar haqda hesabatda daxildir:

- illik hesabat
- √ əməliyyat hesabatı
- rüblük hesabat
- kassa otağı
- aylıq hesabat

241. Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- Bankın ehtiyatında olan kapital
- √ Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait
- Bankın əmanətçilər qarşısındakı öhdəliklər
- hec biri
- Bankın əsas vəsaitə qoyulmuşu

242. Aktivlərə aid olmayan bank əməliyyatları

- Kassa hesablaşma
- √ Depozit
- İnvestisiya
- sazişdir
- Səhmlərin buraxılışı

243. əlavə dəyər vergisindən azad edilir:

- xarici valyutaların satışı
- √ depozit əməliyyatları
- xarici valyutanın alqısı
- sənəd daxil olduqda
- inkassasiya üzrə əməliyyatlar

244. Valyuta əməliyyatlarının siyahısı əks etdirilir:

- Valyutanın alqısı – satqısı haqda lisenziyada
- √ “Valyuta tənzimlənməsi və valyuta nəzarəti” qanununda
- “Bank fəaliyyəti” haqda qanunda
- bank müdirinin razılığı ilə silinir
- ARnın mülki məəcəlləsində

245. Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir:

- vasitəçilik əməliyyatları
- başqa əməliyyatlar
- passiv əməliyyatlar
- √ aktiv əməliyyatlar
- Yenidən qiymətləndirmə üzrə gəlirlər hesabın kreditinə

246. Qiymətlilərin qorunub saxlanılan yerin açarı saxlanılır:

- bankın kassa işçisi
- √ qiymətlilərin saxlanılmasına cavabdeh olan vəzifəli şəxs, kassa işçisi
- bankın baş mühasibində
- Debet kapital qoyuluşu üzrə hesab
- bankın rəhbərində

247. Kreditləşmənin obyektı – bu

- kredit müqaviləsi
- √ maliyyələşdirilən obyekt
- fiziki şəxs
- materialların saxlanma yerinə, qiymətlərinə görə ayrılıqda
- hüquqi şəxs

248. Bankda istənilən mülkiyyət formasında olan müəssisəyə açılır:

- ssuda hesabı
- √ hesablaşma hesabı
- cari hesab
- torpaq sahəsinin istifadə hüququ
- ehtiyat hesabı

249. Akkreditiv bu:

- geri çağrılmayan
- √ örtülü
- bağlı
- binalar
- geri çağrılan

250. Faktoring əməliyyatları bu:

- kreditor borcudur
- √ hesabqaimənin alınmasıdır
- nağd pulun verilməsidir
- ilkin dəyərdən yuxarı olmayan dəyərlə
- debitor borcudur

251. İnkasso tapşırığı yayılır

- altı nüsxədə
- √ dörd nüsxədə
- beş nüsxədə
- ilkin dəyərdən aşağı
- üç nüsxədə

252. Yenidən qiymətləndirmə zamanı hesabın qalığı gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur:

- hər il
- √ hər ay
- hər rüb
- dəyərindən asılı olmayaraq silah
- hər gün

253. Kommersiya bankları qiymətli kağızlar bazarında sifətində çıxış edə bilirlər.

- vasitəçi
- √ öz qiymətli kağızlarının emitenti kimi
- başqa qiymətli kağızların investoru kimi
- alətlər, istehsal və təsərrüfat inventarları
- qiymətli kağızları alan investor kimi

254. Axşam kassaları aşağıdakı əməliyyatları aparır:

- pulun ehtiyata keçirilməsi
- √ nağd pulun qəbulu
- nağd pulun inkassasiyası
- Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada
- nağd pulun verilməsi

255. Emissiyon qiymətli kağızlara aiddir:

- opsiyonlar
- keçmiş ilin bölüşdürülməmiş mənfəəti
- veksellər
- √ istiqrazlar s
- ertifikatlar

256. Kredit dosyesi saxlanılır

- beş il
- √ müddətsiz
- iyirmi il
- istənilən ödəniş formasında təsis olunan banklara
- on il

257. Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir:

- kredit şöbəsinin tapşırığı
- √ məhkəmə orqanının qərarı
- bankın baş mühasibinin tapşırığı
- nominal dəyərlə yuxarı dəyərlə
- bank rəhbərinin sərəncamı

258. Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir:

- bazar dəyəri yalnız xarici valyuta ilə müəyyən olunan səhmlər
- sadə kredit
- √ istehlak krediti
- ipoteka krediti
- kredit xətti

259. Hüquqi şəxsə (bankdan başqa) kredit köçürülür:

- ssuda hesabına
- √ hesablaşma hesabına
- cari hesaba
- 50%
- müxbir hesabına

260. Xüsusi bank sənədləri kateqoriyasına aiddir:

- düzəliş orderi
- √ memorial order
- mədaxil kassa orderi
- borc vəsaiti
- xərc kassa orderi

261. Bank əməliyyatları üzrə hesablanılan faiz əks olunmalıdır:

- hər ay
- √ həmin dövrdə, hansı ki hesablanılıb
- hesabat ilinin əvvəlində
- borc vəsaiti
- hesabat ilinin sonunda

262. Ticarət təşkilatlarına adətən açılır:

- kredit xətti
- √ xüsusi ssuda hesabı
- sadə ssuda hesabı
- yalnız debet
- hesablaşma hesabı

263. Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir:

- kreditin verilməsi haqda razılaşma
- √ kredit müqaviləsi
- qeydiyyat haqqında şəhadətnamə
- Maliyyə Nazirliyinin göstərişi olarsa
- təsisçilik müqaviləsi

264. Sənayedə bank adətən kreditləşdirir:

- yolda olan mallar
- √ xammal və material
- hazır məhsullar
- obyektin balans dəyərindən yuxarı
- hesablarda olan vəsait

265. Borc alanın hüquqi hüquqlarını təsdiq edən sənədlərə daxildir:

- maliyyə planı
- √ biznes – plan
- imza və möhür nümunəsi kartoçkası
- ildə bir dəfə
- müəssisənin rəhbərliyi haqda məlumat

266. Fiziki şəxslərdən pul vəsaitinin kassaya qəbulu aparılır:

- memorial orderilə
- √ mədaxil kassa orderilə
- xərc kassa orderilə
- Maliyyə Nazirliyinin təlimatı ilə
- nağd ödənişə elanlar

267. Bankın kassa proqnozu əsasında tərtib edilir

- bankın müştərilərinin tərtib etdiyi məlumatlar
- √ müştərinin ilkin rəsmiləşdirdiyi sənədlər
- kassa sifarişi
- hesablaşma sənədinin adı
- mühasibat uçotu məlumatları;

268. əməliyyat günü başa çatdıqdan sonra nağd pulun qəbulu üçün işləyir:

- mədaxilməxaric kassası
- ✓ axşam kassası
- gündüz kassası
- hesabdakı vəsait qalığı
- yenidən sayma kassası

269. Satış pulunun inkassasiyası zamanı müşahidə vərəqəsi rəsmiləşdirilir:

- dörd nüsxədə
- ✓ iki nüsxədə
- üç nüsxədə
- bank müdirinin imzası
- bir nüsxədə

270. Bankın əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinə bir dəfə icazə verilir:

- iki ildə bir dəfə
- ✓ ildə bir dəfə
- yarım ildə bir dəfə
- hesablaşma çekləri
- ayda bir dəfə

271. əsas vəsaitlərin uşot vahidinə aiddir:

- inventar obyektləri
- ✓ ədədlə miqdarda
- bazar dəyərində
- orderlər
- manatla dəyərdə

272. Nağd ödənişin elanı ibarətdir:

- dörd hissədən
- ✓ iki hissədən
- üç hissədən
- qısa müddətə olar
- bir hissədən

273. Hesabat arayışını kim tərtib edir

- əməliyyat işçisi
- ✓ kassir
- kassa müdiri
- nəzarətçi
- mühasib

274. Məxaric üzrə kassa jurnalını kim doldurur

- əməliyyat işçisi
- ✓ nəzarətçi
- mühasib
- kassa müdiri
- kassir

275. Qiymətlilərin qorunması və nağd pulların saxlanması üzrə məsul şəxslərin məsuliyyəti hansı sənəd əsasında müəyyənləşdirilir

- kassa rəhbərinin göstərişi ilə
- √ kredit təşkilatının sərəncamı ilə
- Mərkəzi Bankın normativ sənədi ilə
- Maliyyə Nazirliyinin sərəncamı ilə
- Milli Məclisin qanunu ilə

276. Günün axırına kredit təşkilatlarının əməliyyat kassasında nağdı pul saxlanması minimum qalığı hansı sənəd əsasında müəyyən edilir

- kassa rəhbərinin sərəncamı ilə
- √ kredit təşkilatının sərəncamı ilə
- Mərkəzi Bankın normativ sənədi ilə
- Maliyyə Nazirliyinin sərəncamı ilə
- Milli Məclisin qərarı ilə

277. Kredit təşkilatlarının əməliyyatları müəyyən edilir

- bankın rəhbərinin istəyi ilə
- √ «Banklar haqqında qanun» və Mərkəzi Bankın lisenziyası əsasında müəyyən olunan əməliyyatların siyahısı ilə
- kredit təşkilatı rəhbərinin hazırladığı qaydalarla
- Mərkəzi Bankın normativ aktlarının tələbi əsasında
- Mərkəzi Bankın əsasnaməsi ilə

278. Memorial mühasibat sənədləri saxlanılır:

- bankın kassasında
- √ debetləşdirilən balans hesablarının artan nömrələri üzrə hər iş günü üçün tikilmiş gündəlik sənədlər
- bütün il üzrə, aylar üzrə tikilmələri
- debetbalans hesablarının artan qaydasında həftəlik tikilmələri
- hər ay üzrə balans hesablarının azalan sırasına görə

279. əməliyyat günü başa çatdıqdan sonra banka təqdim olunan hesablaşma – pul sənədləri bir qayda olaraq müştərilərin hesablarına növbəti iş günündə yazılır. əməliyyat günün dəqiq vaxtı müəyyən olunur:

- bankın mühasibi tərəfindən
- √ bankın rəhbəri tərəfindən
- kassa işçisi tərəfindən
- bankın müştərisi tərəfindən
- Mərkəzi Bankın əsasnaməsi ilə

280. Bank sənədləri öz sənəd dövriyyəsində intervaldan keçir

- beş interval
- √ bir qayda olaraq dörd
- əllidən çox
- sənədlərin uçot registrinə daxiləlməsindən ibarət olan bir interval
- iki interval

281. əməliyyat günü ərzində hesablaşma kassa sənədlərinin qəbulu rəsmiləşdirilməsi və hesablarda əks olunması müddəti

- iki gün ərzində
- √ həmə gün
- rüb ərzində
- cari ilin sonunadək
- bir iş həftəsi ərzində

- 282.** Sənəd dövriyyəsi dedikdə başa düşülür
- banklararası sənədlərin hərəkəti
 - √ müştərilərin və bankın bütün sənədlərinin banka daxil olma müddətindən günün sənədlərinə daxil edilənədək müddət
 - HKM vasitəsi ilə sənəd dövriyyəsi
 - sənədlərin bankdan çıxdığı andan hərəkəti (sxemi)
 - banka daxil olan sənədlərin hərəkəti (sxemi)
- 283.** Bank sənədləri dedikdə başa düşülür
- hesablaşma sənədləri
 - √ bank uçotunda əks etdirilməyə əsas verən bütün sənədlər
 - Mərkəzi Bankın əsasnaməsinə uyğun sənədlər
 - yalnız tədiyyə tapşırığı, ödəniş tələbnaməsi və akkreditivi
 - kredit təşkilatının rəhbəri və ya baş mühasibi tərəfindən imzalanan sənədlər
- 284.** Müxbir hesablar üzrə əməliyyat aparmağa əsas verir
- Maliyyə Nazirliyinin əsasnaməsi
 - √ HKM tərəfindən banka verilən müxbir hesab üzrə çıxarış
 - kassa mədaxil orderi
 - müşahidə cədvəli
 - kassa məxaric orderi
- 285.** Bank sənədləri bölünür:
- hesablaşma
 - √ kassa və memorial
 - mədaxilməxaric
 - balans və balansdankənar
 - kassa və mədaxil
- 286.** Tətbiq olunası sənədlərin siyahısı əks olunur
- Maliyyə Nazirliyi əsasnaməsində
 - √ Azərbaycan sənəd idarəçiliyində
 - Mərkəzi Bankın tövsiyyələrində
 - dövlətin bank sənədləri siyahısında
 - Mərkəzi Bankın əsasnaməsi ilə
- 287.** Sintetik uçot sənədidir
- aylıq balans
 - √ gündəlik dövriyyə cədvəli və gündəlik balans
 - qalıq cədvəli və gündəlik balans
 - qalıq cədvəli və şəxsi hesab
 - şəxsi hesabdən çıxarış
- 288.** Şəxsi hesab üzrə əməliyyatlar əks edilir
- adi kağızlarda
 - √ şəxsi hesabın aparılması üçün müəyyən olunan blank formasında
 - açılmış hesabların qeydiyyatı kitabında
 - sintetik hesabda
 - bank daxili əməliyyatların əks olunduğu qeydiyyat kitabında
- 289.** əməliyyat jurnalının aparılmasında məqsəd.....

- müştərilərlə münasibət qurmaq
- √ cari günün əməliyyatları üzrə qalıqların çıxarılması
- hesablar üzrə balansı müəyyənləşdirmək
- əməliyyatları sintetik uçotda əks etdirmək
- bank daxili əməliyyatların uçotunu aparmaq

290. Sintetik uçot məlumatlarından istifadə edilir:

- ikili yazılış qaydalarında
- √ bank fəaliyyətinin təhlili və idarə olunmasında
- mühasibat hesablarına nəzarətdə
- bankın daxili fəaliyyəti haqqında məlumatların ümumiləşdirilməsində
- ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində

291. Analitik uçot sənədləri tərtib edilir

- bank müdirinin müəyyən etdiyi tarixdə
- √ gündəlik
- illik
- rüblük
- aylıq

292. Sintetik uçot sənədinə daxildir

- hesablar planı
- √ gündəlik balans
- memorial order
- hesablar üzrə qalıq cədvəli
- tədiyyə tələbnamsi

293. Analitik uçot sənədlərinə daxildir

- çek kitabçaları
- √ hesablar üzrə qalıq cədvəli
- pul çeki
- gündəlik dövriyyə cədvəli
- ödəniş tapşırığı

294. Kredit təşkilatının balansısıra hesabları əsasında tərtib edilir.

- üçüncü sıra hesabları üzrə
- √ həm birinci həm ikinci
- ikinci sıra
- balans arxası hesablar üzrə
- birinci sıra

295. Açılmış hesabların qeydiyyat kitabı doldurulur

- yalnız elektron qaydasında
- √ elektron formada və ya kağız daşıyıcısı formasında
- yalnız kağız daşıyıcısında
- istənilən qaydada
- əl yazması qaydasında

296. Müştərinin şəxsi hesabdan çıxarış verilir:

- şəxsi hesabın özü
- √ elektron formada və ya kağız daşıyıcısı formasında
- yalnız kağız daşıyıcısı formasında
- şifahi formada
- yalnız elektron formasında

297. Şəxsi hesablarda yazılış əsasında aparılır.

- kassa sənədləri
- √ ilkin sənədlər
- sintetik uçot sənədləri
- həm analitik, həm sintetik uçot sənədləri
- analitik uçot sənədləri

298. Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- müştərinin imzası
- √ bank hesabı müqaviləsinin tarixi və nömrəsi
- şəxsi hesabın adı
- şəxsi hesabın sahibinin adı
- yuxarı təşkilatın adı

299. Əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- bankın müdirinin göstərdiyi müddətdə
- √ həmin günü
- kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə
- başqa vaxtlarda
- ertəsi iş günündən gec olmayaraq

300. Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

- bankın müdiri
- √ müştəri və ya kredit təşkilatının işçisi
- yalnız kredit təşkilatının işçisi
- bankın uçot işçisi
- yalnız müştəri

301. Mühasibat işçiləri məşğuldurlar:

- pul hesablaşma sənədlərinin verilməsi ilə
- nağdsız hesablaşmalarla
- müştəriləri dinləməklə
- √ Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət
- nağd pulların qəbulu və verilməsi ilə

302. Balansdan kənar hesabdır:

- 30162
- √ 90902
- 70102
- 45818.0
- 40702.0

303. Balans hesabıdır:

- 91816
- √ 3012
- 90901
- 90916.0
- 90902.0

304. Balans və balansdan kənar hesabların müxabirləşməsinə

- idarə heyətinin razılığına əsasən icazə verilir
- √ icazə verilmir
- yalnız illik hesabatın tərtibində icazə verilir
- Mərkəzi Bankın razılığı ilə icazə verilir
- icazə verilir

305. İkitərəfli yazılış metodu hesabların müxabirləşməsində istifadə olunur.

- müxbir hesablarla
- √ balans və balansdan kənar hesabların
- yalnız balans hesablarının
- yalnız balansdan kənar hesabların
- Mərkəzi Bankın icazə verdiyi hesabların

306. Bankın hesab planında aktivpassiv hesabları əks olunurmu:

- Maliyyə Nazirliyinin razılığı ilə
- √ yox
- bankın uçot siyasətindən asılı olaraq
- Mərkəzi Bankın icazəsi ilə
- Hə

307. Bankın hesab planı dedikdə başa düşülür.

- bank əməliyyatlarının əks olunması
- √ mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı
- hesabların iqtisadi məzmununa görə qruplaşdırılması
- hesablar üzrə qruplaşdırılmış cədvəl
- mühasibat uçotunun analitik hesablarının siyahısı

308. Mühasibat uçotu hesablarının təyinatıdır

- hesab planının mövcudluğu
- bankın balansının tərtibi
- hesabatların təqdim edilməsi
- √ yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu
- cari əməliyyatların əks olunması

309. İntinventarlaşma.....deməkdir.

- əmlakın mövcudluğu
- √ əmlakın və öhdəliklərin və onların qiymətləndirilməsinin vəziyyəti və mövcudluğunun yoxlanması və sənədli təsdiqi
- əmlak və öhdəliklərin qiymətləndirilməsi
- əmlakın mühasibat uçotunda faktiki əks olunması
- təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması

310. Mühasibat uçotu üzrə sənədlər təmin edir

- statistik məlumatlara uyğunluğunu
- √ Bank fəaliyyətinin tam və arası kəsilməz əksini
- mühasibat uçotunun normativ aktlara uyğunluluğunu
- Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını
- Bank fəaliyyəti haqqında dəqiq məlumat almaq

311. Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- köhnəlmə nəzərə alınmaqla
- √ ilkin dəyəri ilə
- bərpa dəyəri ilə
- balans dəyəri ilə
- faktiki dəyəri ilə

312. əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- əməliyyatların əməliyyat günü ərzində əks olunması
- √ əməliyyat aparıldığı gün əks olunur.
- əməliyyatların həftə ərzində əks olunması
- əməliyyatların diferensiallaşdırılması
- əməliyyatların iş günü ərzində əks olunması

313. Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- əməliyyatların dövriliyi
- √ əməliyyatın müntəzəm əks olunması
- əməliyyatların mövsümiliyi
- əməliyyatların təminatlılığı
- əməliyyatların hesabatlılığı

314. Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- əməliyyatların mövsümiliyi
- əməliyyatların təminatlılığı
- √ bank fəaliyyətinin müntəzəmliyi
- əməliyyatların hesabatlılığı
- əməliyyatların aktivliyi

315. Uçot siyasətinin formalaşması, mühasibat uçotunun aparılması üçün məsuliyyət daşıyır

- müştərilər
- √ baş mühasib
- təsisçilər
- səhmdarlar
- kredit təşkilatının rəhbəri

316. Bank əməliyyatlarının yerinə yetirilməsinə görə mühasibat uçotunun təşkili üçün kim məsuliyyət daşıyır

- Mərkəzi Bank baş mühasib
- √ kredit təşkilatının rəhbəri
- müştərilər
- Bazar dəyəri ilə
- təsisçilər

317. Bank əməliyyatına aid deyildir.

- faktoring əməliyyatı
- √ fiziki şəxslərin tapşırığı ilə bank hesabı açılmadan pul vəsaitlərinin • köçürülməsi
- depozit əməliyyatı
- trast əməliyyatı
- lizinq əməliyyatları

318. Bank əməliyyatı deyildir

- müştərilərə kassa xidməti göstərmək
- √ pul formasında öhdəliyin icrası üzrə üçüncü şəxsə himayədarlıq etmək
- fiziki və hüquqi şəxslərə hesab açıb əməliyyat aparmaq
- fiziki və hüquqi şəxslərin tapşırığı ilə hesablaşmalar aparması
- fiziki və hüquqi şəxslərin vəsaitlərinin əmanətə cəlb edilməsi

319. Bank əməliyyatlarının aparılmasına icazə verilir

- sığorta təşkilatlarına
- √ kredit təşkilatları qrupuna
- kredit təşkilatları ittifaqlarına
- heç birinə icazə verilmir
- kredit təşkilatları asossiasiyasına

320. Kredit təşkilatının kassasından nağd pulun verilməsi nəticəsində

- debet və kredit dövriyyəsi azalır
- √ hesab üzrə kredit dövriyyəsi azalır
- hesab üzrə debet dövriyyəsi azalır
- hesab üzrə kredit dövriyyəsi artır
- hesab üzrə debet dövriyyəsi artır

321. Kredit təşkilatının maliyyə nəticələri bölünür:

- bank əməliyyatlarından xərclər
- √ bank əməliyyatlarından maliyyə nəticələrinə
- sair növ fəaliyyətdən gəlirlər
- Mərkəzi Bankın uçot dərəcəsi
- köməkçi istehsal fəaliyyətinin həyata keçirilməsindən maliyyə nəticələrinə

322. Mümkün itkilərə görə azaldılmaq formasında kredit təşkilatının kapitalının artırılması müəssisə üçün:

- xalis mənfəətdir
- √ gəlirdir
- xərcdir
- Kənd təsərrüfatına
- bölüşdürülməyən mənfəətdir

323. Hesabat ilinə kredit təşkilatının maliyyə fəaliyyətinin nəticələri haqda məlumatların formalaşdırılması aşağıdakılara uyğun olaraq həyata keçirilir:

- ARSı
- Mərkəzi Bankının təlimatları ilə
- √ ARSı
- Mərkəzi Bankının tapşırığı ilə
- bankın daxili təlimatı ilə
- Bərpa olunan və bərpa olunmayan

- ARsı
 - Mərkəzi Bankının qaydaları ilə
- 324.** Xarici valyutada filialarası hesablaşma əməliyyatlarının aparılması üçün hesablaşma sənədlərinin formalarını hazırlayır:
- ARnın
 - Dövlət Statistika Komitəsi
- √ kredit təşkilatı
- ARsının
 - Mərkəzi Bankı
 - Borc limiti
 - dövrlər
- 325.** Kredit təşkilatlarının bölmələri arasında xarici valyutada hesablaşmalar qaydaları müəyyən edilmişdir:
- daxili təlimat ilə
- √ ARsı
- Mərkəzi Bankının qaydaları ilə
 - ARsı
 - Mərkəzi Bankının tapşırığı ilə
 - Cari ssuda hesabı
 - hesablaşma sisteminin qurulması qaydaları ilə
- 326.** Pul ehtiyatlarının yenidən bölüşdürülməsi üzrə əməliyyatlar aparılır:
- yalnız baş təşkilatın hesabları üzrə
- √ necə filiallararası hesablaşma hesabları üzrə, eləcə də müxbir hesabları üzrə
- müxbir hesabları üzrə
 - Sadə ssuda hesabı
 - filiallararası hesablaşmalar hesabı üzrə
- 327.** Filiallararası hesablaşma sistemi üzrə göndərilən hər bir hesablaşma sənədi və ESİD təsdiq edilir:
- faksimullə
- √ açar sözü ilə
- əməliyyatçının imzası ilə
 - Pul vəsaitləri
 - baş mühasibin imzası ilə
- 328.** Filiallar hesablaşma sistemi üzrə göndərən bankın hesablaşma sənədlərinin icraçı banka ödənişi elektron növündə eülektronrəqəm imzası ilə göndərilir:
- müştərinin arzusu ilə
- √ kağızla sənədlər göndərilmədən
- razılaşma üzrə
 - Uzunmüddətli
 - kağızla sənədləri göndərməklə
- 329.** Filiallararası hesablaşmaların doldurulması hesab qaydalarını təsdiq edirlər:
- daxili təminatla
- √ hesablaşma sisteminin qurulması qaydaları ilə
- AR Mərkəzi Bankının qaydaları ilə
 - Kredit resurslarının quruluşu
 - AR Mərkəzi Bankının göstərişi ilə

- 330.** Kredit təşkilatının balansında hesablaşma əməliyyatının və onun filiallarının filiallararası hesablaşmalar hesabı üzrə əks etdirilməsi həyata keçirilir
- qanunvericiliklə müəyyən edilməyib
- √ ödənişin köçürülməsi günündə
- bir gündə
 - Artır
 - ödənişin alınması günündə
- 331.** Texniki, telekommunikasiya vəsaiti sistemi və təşkilati tədbirlər əks etdirilir:
- bankın uçot siyasəti
- √ nağdsız hesablaşmalar haqda qaydalar
- Azərbaycan Respublikası MBnın metodik təqdimatı
 - Müəssisənin banka borcunu
 - nağdsız hesablaşmalar haqda Azərbaycan Respublikası MBnın təlimatları
- 332.** Hesablaşma sisteminin qurulması qaydası rəsmiləşdirilir
- Mərkəzi hesablaşma sistemində
- √ MHBS-nə əsasən
- Mərkəzi bankın yalnız təminatlı kredit portfelinə aid olan vəsaitlər
 - Aktiv passiv hesabdır
 - Əhaliyə
- 333.** Hesablaşma sisteminin qurulması qaydası mütləq əks etdirməlidir:
- sənədlərin konkret forması yoxdur təşkilatın uçot siyasəti məntəqəsini
- √ hesablaşma əməliyyatlarının həyata keçirilməsində əməkdaşlarına rəhbərlik üçün istifadə edilən işçi sənəd
- fəaliyyətdəki mənfə nətəcələrin aradan qaldırılması və ehtiyatların aşkar edilməsi üçün istifadə olunan məlumatları toplamaq
 - hesabda sərbəst vəsait olmasını
 - vəzifəyə təlimatları məntəqəsi
- 334.** Təsdiqi düzgündür ki, hesablaşma sisteminin qurulması qaydasını
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işlətib hazırlayır
- √ kredit təşkilatı sərbəst işləyib hazırlayır
- dəqiq cavab yoxdur
 - Bankın etimadını qazanan təşkilatları
 - Azərbaycan Respublikasının Mərkəzi bankı işləyib hazırlayır
- 335.** Azərbaycan Respublikasında nağdsız hesablaşmalar:
- Azərbaycan Respublikası Mərkəzi bankının metodik göstərişi ilə
- √ Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
- bankın daxili sənədləri ilə
 - Hesaba vəsait daxil olduqca
 - Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
- 336.** Azərbaycan Respublikasının banklarında fiziki şəxslərin əmanətləri məxsusdur:
- ehtiyata köçürməyə
- √ mütləq sığortalamaya
- uçota
 - Kontokorrent hesabla birləşir
 - ödənilməyə

337. Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərinin mühasibat uçotu uyğun olaraq həyata keçirilir:

- Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
- √ Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
- Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə
- verilmir
- Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə

338. Azərbaycan Respublikası Mərkəzi bankı banklara kredit verir:

- illik
- √ gündaxili
- overdraft
- məbləğdən asılı olmayaraq
- lombard

339. Azərbaycan Respublikası Mərkəzi bankının kreditlərinin təminatına aiddir:

- təşkilatın adı, qabaqdurma tarixi, qoyulmuş pulun məbləği, kassa işçisinin ştampları ilə
- MHBS-nə əsasən
- alınmış mal, görülmüş iş, göstərilmiş xidmətə görə
- Trast
- √ Mərkəzi bankın yalnız təminatlı kredit portfelinə aid olan vəsaitlər

340. Azərbaycan Respublikası Mərkəzi bankının kreditləri məqsədlə verilir:

- məqsəd gəlir əldə etməkdir
- √ mənfəət xarakterli deyil
- məcburilik
- bank
- borcdur

341. Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərinin verilməsi qaydası nəzərdə tutulur:

- Azərbaycan Respublikası Mərkəzi bankının təlimatlarıyla
- √ Azərbaycan Respublikası Mərkəzi bankının qaydalarıyla
- Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatıyla
- Qeyd olunan ödəniş sənədlərinin hamısı
- kommersiya bankının metodik göstərişləri

342. Mütləq ehtiyatların böyüklüyü hesablanması və onların tənzimlənməsi artıq aprılır:

- kredit təşkilatı qeydiyyatdan keçiriləndə
- √ hər ay
- hər rüb
- şəxsi hesab
- hər il

343. Bankın mütləq ehtiyatlarını həcmi hesablaması qaydasıyla müəyyən edilmişdir:

- Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə
- √ Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
- Kommersiya bankının merodik göstərişi ilə
- birinci sıra hesablar
- Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə

344. Kredit təşkilatı üçün gəlirlərin uçotu üzrə şəxsi hesab:

- məlumatların qeydiyyatı formasıdır
- ✓ analitik uçotun qeydiyyatçısıdır
- sintetik uçotun qeydiyyatçısıdır
- büdcə hesablar
- hesabat formasıdır

345. Kredit təşkilatında mənfəət və itkilər haqda hesabat adlanır:

- vahid şəkllə salınmış daxili sənəddir
- ✓ sintetik uçotun qeydiyyatçısı
- analitik uçot qeydiyyatçısı
- məsul icraçı
- hesabat forması

346. Kredit təşkilatında mənfəətdən vergini əks etdirən mühasibat uçotu..... hesabda aparılır:

- ikinci qayda balans hesabında
- balansdan kənar
- hər filialda
- ✓ baş ofisdə
- Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»

347. kredit təşkilatının vasitəçilik əməliyyatlarına aiddir:

- Mərkəzi bankın yalnız təminatlı kredit portfelinə aid olan vəsaitlər
- ✓ Trast
- kassa sənədidir
- təşkilatın adı, qablaşdırma tarixi, qoyulmuş pulun məbləği, kassa işçisinin ştamplı ilə
- alınmış mal, görülmüş iş, göstərilmiş xidmətə görə

348. Birdəfəlik xarakter daşıyan xərclərə aiddir:

- satışdan kənar xərclərə
- ✓ sair gəlirlərə
- əməliyyat gəlirlərinə
- kassa mədaxil orderi
- sair xərclərə

349. Təşkilatın tələb edilməyən kreditor borclarına aiddir:

- adi növ fəaliyyətdən gəlirlərə
- ✓ sair gəlirlərə
- fəvqəladə xərclərə
- kassa məxaric orderi
- fəvqəladə gəlirlərə

350. Ümumi təşkilati xarakterli xərclərə aiddir:

- satışdan kənar xərclərə
- ✓ əməliyyat xərclərinə
- sair gəlirlərə
- nağdi pulun verilməsi günün ərəfəsində əməliyyat işçisi tərəfindən müştərilərdən alınan pul cekli əsasında
- sair xərclər

351. əmlakın satışından olan xərclərə aiddir:

- satışdan kənar xərclərə
- ✓ əməliyyat xərclərinə
- sair gəlirlərə

- əməliyyat kassasının mədaxili və məxarici üzrə ayrılıqda
- sair xərclər

352. Başqa təşkilatların nizamnamə kapitalında iştirakdan gəlirlərə aiddir:

- bank əməliyyatlarından gəlirlərə
 - kredit əməliyyatları üzrə gələcək dövrün gəlirləri
 - sair xərclərdir
- ✓ əməliyyat gəlirləridir
- sair gəlirdir

353. Cəlb edilən pul vəsaiti üzrə hesablanması şaizin analitik uçotunun aparılması qaydasını kredit təşkilatı müəyyən edir.

- ARSı
 - Mərkəzi bankının təlimatlarına uyğun
 - “Mühasibat uçotu” haqda Qanuna uyğun
 - “Bank fəaliyyəti haqda” qanuna uyğun
 - əsas vəsaitlərin uçotu üzrə balansda saxlanılmaqla icarəyə verilmiş əsas vəsaitlərin uçotu üzrə balansdan kənar hesabda uçota alınır
- ✓ sərbəst

354. əmanətin (depozitin) köçürülməsini təsdiq edən ilkin sənəd adlanır:

- ödəniş tələbnaməsi
 - ödənişlər ödəyicinin razılığı ilə aparılır
 - çek
- ✓ ödəniş tapşırığı
- mədaxil orderi

355. Bank əmanətinin rəsmiləşdirilməsi üçün sənəd tələb edilir:

- bank əmanəti müqaviləsi
 - bank ödəniş (haqqı) müqaviləsi
 - kredit idarələrində olan hesablar üzrə pul köçürmələri və qarşılıqlı ödənişlərin üzvləşməsi
 - bank xidməti müqaviləsi
- ✓ zəmanət, tapşırıq, girov müqaviləsi, hansı ki, depozit əmanətinin təminatıdır

356. Bank birtərəfli qaydada, kreditin üzrə faiz dərəcəsini dəyişmək hüququna malikdir:

- Kommersiya bankında
 - inventar və ləvazimat
 - aktiv hesabdır
- ✓ Banklar haqqında qanuna əsasən
- Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»

357. Bankda nizamnamə kapitalı formalaşdırılır:

- Mərkəzi hesablaşma sistemində
 - Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»
 - Banklar haqqında qanuna əsasən
 - inventar və ləvazimat
- ✓ Kommersiya bankında

358. Sövdələşmə günündə valyutalaşma tarixli sövdələşmələrin balansdan kənar uçotu;

- Sövdələşmələrin səhərisi günü aparılır
- öz işini başqasına tapşırmaq
- Bank rəhbərliyinin qərarı ilə aparılır.
- Mütləq aparılır.

√ Aparılmır

359. Müddətli sövdələşmələrdə hesablaşma müddətləri:

- Sövdələşmə müddətinə uyğun olur
- əmək haqqının, təqaüdlərin verilməsi üçün üç gündən çox olmayan müddətdə
- Sövdələşmə tarixindən beş iş günü geri qalır.
- Sövdələşmə tarixini iki iş günü qabaqlayır
- √ Sövdələşmə tarixindən iki iş günündən artıq geri qalır

360. Sövdələşmiş valyutalaşma tarixi müəyyən olunur:

- Sövdələşmə tarixindən beş iş günü ərzində
- müəssisənin nağd pul dövriyyəsinin həcminə görə
- Dərhal
- √ Sövdələşmə tarixindən iki iş günü ərzində
- İş həftəsi ərzində

361. Qiymətli metalların analitik uçotu aparılır:

- Onların keyfiyyətinə görə
- kassa məxaric orderi ilə istənilən fiziki şəxs tərəfindən
- Qiymətli metalların miqdarına görə
- √ Qiymətli metalların növünə görə
- Sövdələşmə müddətinə görə

362. Bank fiziki formada olan qiymətli metallarla əməliyyat apara bilər:

- Mərkəzi Bankın əsasnaməsi əsasında
- Bankın rəhbəri və xəzinə müdiri
- Banklar haqqında qanun əsasında bank istənilən əməliyyatı apara bilər.
- Rəhbərliyin seçimi əsasında
- √ Bu əməliyyatların aparılmasına lisenziya olduqda

363. Valyuta kursu yüksəldikdə kurs fərqi uçota alınır:

- sair xərclərə
DT
- √ «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» KT
«gəlirlər»
DT
- «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» KT
«kredit təşkilatının kassası»
DT
- «kredit təşkilatının kassası» KT
« mübadilə məntəqələrinin kassası»
- D^m/hesabı “kommersiya təşkilatı” K^m/ hesabı “kredit təşkilatın kassası”

364. Mərkəzi Bankın müəyyən etdiyi kursdan yuxarı kursla xarici valyuta satın alınmasından yaranan mənfəət kurs fərqi:

- DT
- «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» KT
« xərclər»
DT
- √ «xərclər» KT
«konversiya sövdələşməsi və müddətli əməliyyatlara görə hesablaşma»
DT
- «kredit təşkilatının kassası» KT
« mübadilə məntəqələrinin kassası»
DT
- «valyuta və fond birjalari ilə hesablaşma» KT
«kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları»

- Kənar şəxslərin və yüklərin daşınması qadağandır

365. Uçot reqistrinə daxildir

- ödəmə tələbnaməsi
- ödəniş tapşırığı
- inventar kartoçkası
- akkreditivin açılmasına ərizə
- √ şəxsi hesab

366. Bankın aktivlərinə daxil deyildir

- Dövlətin borc öhdəlikləri
- fasiləsizlikdir
- Əsas vəsaitlər və qeyri maddi aktivlər
- Hesablanmış faizlər
- √ Hüquqi şəxslərin hesablaşma və cari hesablarına cəlb olunan vəsait

367. Əməliyyat gününün bağlanması nəticəsində passiv şəxsi hesabda hansı qalıq ola bilər

- yalnız kredit
- yalnız sıfır
- Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.
- √ kredit və sıfır
- yalnız debet

368. Hesab açılmadan fiziki şəxslərin pul vəsaitləri köçürülən zaman formalaşır:

- ödəniş tələbnaməsi
- əməliyyatçının hesabatı
- √ ödəniş tapşırığı
- bank çıxarışı
- Bölüşdürücülük

369. əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin azalması məbləği daxil edilir

- Yenidən qiymətləndirmə üzrə gəlirlər hesabın kreditinə
- əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin artmasının uçotu üzrə hesabın kreditinə
- Yenidən qiymətləndirmə üzrə itkilər hesabın debetinə
- Yenidən qiymətləndirmə ilə əlaqədar gəlirlər hesabın debetinə
- √ əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin artmasının uçotu üzrə hesabın debetinə

370. Alınmış avadanlıqlar, inventar, eləcə də görülmüş iş və göstərilmiş xidmətlər üzrə mühasibat yazılışı aparılır

- Debetsatıcılar, podratçılarla hesablamalar üzrə hesab
- Debet – ssuda hesabı
- Debetkapital qoyuluşu üzrə hesab
- Debet kapital qoyuluşu üzrə hesab
- √ Debet-satıcılar, podratçılarla hesablamalar üzrə hesab

371. Nağdsız hesablaşma prinsipi deyildir:

- müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılan hesabda saxlamalıdırlar
- √ ödənişlərin aparılması üçün hesablaşma sənədinin növünü bank müəyyən edir
- hesablaşma formasını müştəri özü seçməlidir
- hesabdər ödəniş növbəliyini müştəri özü müəyyən edir
- ödənişlər yalnız ödəyicinin razılığı ilə aparılmalıdır

372. Qəbul edilmiş nağdı pullar əməliyyat günü ərzində mədaxil edilməlidir

- iki iş günü ərzində
- √ həmin gün
- rüb ərzində
- cari ilin sonunadək
- bir iş həftəsi ərzində

373. Müştəri tərəfindən banka verilmiş nağdı pulların onun bank hesabına daxil edilməsi əməliyyatlarının mühasibat uçotu aparılır

- Debet «kredit təşkilatının kassası» Kredit «bankın müxbir hesabı»
- √ Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»
- Debet «kredit təşkilatının kassası» Kredit «kredit təşkilatının müxbir hesabı»
- Debet «kommersiya təşkilatının hesabı» Kredit «bankın müxbir hesabı»
- Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»

374. Kassa işçisinə qadagan edilir

- telefonla danışmaq
- √ öz pul və qiymətlilərin bankın pul və qiymətliləri ilə bir yerdə saxlamaq
- çəkin rekvizinlərini yoxlamaq
- pul verən ilə söhbət etmək
- nağdı pul verənə qəbz vermək

375. Kassa işçisinə qadağan edilir

- zəng etmək
- √ öz işini başqasına tapşırmaq
- müştəri ilə söhbət etmək
- çəkin rekvizitlərini yoxlamaq
- nağdı pul verənə qəbz vermək

376. Müəssisənin kassasında limitdən artıq məbləğ saxlanılır

- yalnız müdirin icazəsi ilə
- √ əmək haqqının, təqaüdlərin verilməsi üçün üç gündən çox olmayan müddətdə
- saxlanılmır
- saxlanılmaqaverilir
- saxlanılır

377. Müəssisənin kassa limiti qalığı ... əsasında müəyyən edilir

- müəssisənin baş mühasibi tərəfindən sərbəst
- √ müəssisənin nağd pul dövriyyəsinin həcminə görə
- müəssisənin rəhbəri tərəfindən sərbəst
- müəssisənin fəaliyyəti, nağdı pul vəsaitlərinin banka verilmə müddəti və müddətləri nəzərə alınmaqla müəssisənin nağdı pul dövriyyəsinin həcminə görə
- müəssisənin xərcləri və ehtiyacı

378. Müəssisənin nağdı pulları bankların kassasına verilir:

- müəssisənin baş mühasibi vasitəsi ilə
- √ kassa məxaric orderi ilə istənilən fiziki şəxs tərəfindən
- təşkilatın kassiri tərəfindən sərbəst
- inkassator xidməti vasitəsi ilə
- rabitə orqanları vasitəsi ilə

379. Qiymətlərin inkassasiyası zamanı inkassatorlar tərəfindən avtomatında kənar şəxslərin və yüklərin daşınması mümkündürmü?

- qohum şəxslərin daşınmasına icazə verilir
- √ Kənar şəxslərin və yüklərin daşınması qadağandır

- Kənar şəxslərin daşınması qadağandır
- Yüklərin daşınması qadağandır
- Yolda olan, xəsarət alan şəxsin daşınması mümkündür

380. Banka daxil olmuş nəgd pul neçə əməliyyat günü ərzində mədaxil olmalıdır

- iş həftəsinin sonuncu günü
- ✓ həmin gün
- rüb ərzində
- cari ilin sonuna qədər
- Bir iş həftəsi ərzində

381. Hüquqi və fiziki şəxslər nəgd pullarını bankın kassasına necə təhvil verməlidir?

- baş mühasib vasitəsilə
- ✓ Hüquqi və fiziki şəxslərin kassirləri vasitəsilə
- İnkasasiya xidməti vasitəsilə
- Hüquqi və fiziki şəxslərin rəhbərləri tərəfindən imzalanmış və möhürlənmiş maxaric kassa orderləri vasitəsilə
- Rabitə orqanları vasitəsilə

382. Balans hesabları üzrə kassa sənədləri yerləşdirilir

- təyinatı üzrə qruplaşdırılır
- ✓ əməliyyat kassasının mədaxili və məxarici üzrə ayrılıqda
- bankın rəhbəri və mühasibi tərəfindən hazırlanan metodika ilə
- kassa sənədləri balans hesabları üzrə qruplaşdırılmır
- ümumi yekunla

383. Kredit təşkilatlarında pul saxlanan yerin ehtiyat açarları harada saxlanılmalıdır?

- bankın müdirinin evində
- ✓ AMBa və ya yaxınlıqda olan digər kredit təşkilatında
- Uzaq məsafədə yerləşən digər kredit təşkilatında
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyində
- Bankın özündə

384. Kredit təşkilatında pul saxlanılan yerin üçüncü açarı hansı şəxsə olmalıdır?

- mühafizəçidə
- ✓ Kredit təşkilatının baş mühasibində (uçot işinə məsul olan vəzifəli şəxs)
- Kassa müdirində
- Kredit təşkilatının rəhbərində (ümumi rəhbərliyə məsul vəzifəli şəxsə)
- Müşahidə Şurasının sədrində

385. Bankda pul saxlanan yer neçə açarla günün əvvəlinə açılmalı və əməliyyat gününün sonunda bağlanılmalıdır?

- beş açarla
- ✓ uç açarla
- iki açarla
- dörd açarla
- bir açarla

386. Bankda pul saxlanan yer hansı texniki tələblərə cavab verməlidir?

- üç qat mühafizə ilə
- ✓ Davamlı dəmir seyflərlə, yanğın, siqnalizasiya qurğuları ilə təchiz olunmalı, silahlı mühafizə olunmalı
- iki qapı ilə bağlanmalı
- Davamlı dəmir seyflərlə təchiz olunmalı
- Yanğın siqnalizasiya qurğuları ilə təchiz olunmalı

387. Bankda pul saxlanan yer necə adlanır?

- kassa otağı
- gündüz kassası
- axşam kassası
- ✓ kassa qovşağı
- mədaxilməxaric kassaları

388. Bank tərəfindən istənilən sənədlərdə vacibi rekvizit hansıdır

- təşkilatın adı
- yazı və rəqəmlə məbləğ
- ✓ möhür imza
- tərtib olunma tarixi
- sənədin adı

389. Kassirlər kassa sənədlərini imzalamaq səlahiyyəti olan işçilərin imza nümunələri ilə təmin olunmalıdırlarmı?

- Sərəncam verildikdən sonra
- 1 aydan sonra
- sənəd daxil olduqda
- Yox
- ✓ Təmin olunmalıdırlar

390. Kassir şəxsi nəgd pulunu və əşyalarının kassa otağında saxlaya bilərmi?

- sumkasında saxlaya bilər
- Metal şkafda saxlaya bilər
- Taxta şkafda saxlaya bilər
- ✓ yox
- Bəli

391. Kassa aktivləri

- Gələcəkdə gəlir əldə etmək məqsədi daşıyır
- səmərəlilikdir
- Bankın təsərrüfat fəaliyyətini təmin edir
- ✓ Bankın likvidliyini təmin edir
- Banka gəlir gətirir

392. Kommersiya banklarının kassa aktivlərinə aiddir

- Məcburi öhdəliklər fondunun vəsaitləri
- qoyulmuş vəsaitdir
- faktoring əməliyyatları
- Ssuda və ona bərabər tutulan vəsaitlər
- ✓ Mərkəzi bankdakı və digər banklardakı müxbir hesablar

393. Hesablaşma sənədləri banka.....gün ərzində təqdim edildikdə etibarlı hesab edilir

- müddət qoyulmur
- beş gün
- ✓ üç iş günü
- on gün
- on beş təqvim günü

394. İcra vaxtı keçmiş ödəniş sənədində hər hansı düzəliş aparılmışsa, möhür vurulmamış ödəniş sənədi qüsurlu sayıla bilərmi?

- bankın müdirinin imzası olarsa qüsuruzdur
- Qüsuruz sayılır

- Orta qüsürlüdür
- Az qüsürlüdür
- ✓ Qüsürlüdür

395. Ödəyicinin hesabından vəsaitin silinməsi üçün satıcının verdiyi sərəncamdır

- akkreditiv
- ödəniş tapşırığı
- veksəl
- çek
- ✓ tədiyyə tələbnaməsi

396. Bankın müştəriləri tərəfindən nağdsiz hesablaşma forması seçilir

- müəssisənin yuxarı təşkilatının sərəncamı ilə
- xidmət göstərən bankın sərəncamı ilə
- Maliyyə Nazirliyinin təlimatı ilə
- Mərkəzi Bankın təkidi ilə
- ✓ müştəri tərəfindən sərbəst

397. Hesablaşma sənədinin rekviziti deyildir

- məbləğ
- vəsaiti olan bankın adı, hesab nömrəsi
- hesablaşma sənədinin nömrəsi, tarixi
- hesablaşma sənədinin adı
- ✓ ödəniş növbəliliyi

398. Hesablaşma sənədinin rekvizitidir

- ödəniş növbəliliyi
- hesabdakı vəsait qalığı
- bank müdirinin imzası
- ödənişin köçürülmə tarixi
- ✓ ödəyicinin adı, onun hesab nömrəsi

399. Hesablaşma sənədlərinin rekvizitidir

- hesabdakı vəsait qalığı
- ✓ hesablaşma sənədinin adı
- ödəniş növbəliyi
- ödənişin köçürülmə tarixi
- bank müdirinin imzası

400. Azərbaycanda nağdsiz hesablaşma formasıdır

- ✓ akkreditivlər
- hesablaşma çekləri
- pul çekləri
- hesab qaimə
- orderlər

401. Azərbaycanda nağdsiz hesablaşma formasıdır

- orderlər
- ✓ ödəniş tapşırıqları
- hesablaşma çekləri
- hesab qaimələr
- pul çekləri

402. Bankın vergi uçotu sistemi onlar tərəfindən təşkil edilir:

- ödəmə tələbnaməsi
- Azərbaycan MBnın qərarı üzrə
- ✓ bankın vergi ödəyiçisi kimi qeyd olunduğu yerdə vergi orqanının qərarı üzrə
- Azərbaycanın Maliyyə Nazirliyinin qərarı üzrə
- sərbəst

403. Vergi uçotu məqsədilə uçot siyasəti banklar üçün

- ✓ mütləqdir
- arzuolunandır
- sərbəstdir
- məsləhətdir
- kontokorrent hesablar

404. Uçot siyasətinin dəyişməsi əks etdirilir:

- müddətli sövdələşmələr
- planlaşdırmada
- audit rəyində
- balansda
- ✓ bankın hesabatında

405. Uçot siyasəti – bu:

- ✓ mühasibat uçotu və vergiqoymanın qaydasının aparılmasını tənzimləyən sənəd
- təşkilatda uçotun aparılması qaydası
- hesabın açılma tarixi
- təşkilatda planlaşdırma qaydası
- mühasibat uçotunun aparılması üzrə metodik göstəriş

406. Menecer mühasib aşağıdakını başa düşən mütəxəssis olmalıdır:

- ✓ mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat, statistika
- yalnız debet
- mühasibat uçotu, planlaşdırma, menecmenti
- mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat
- mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma

407. Bankın məsrəflər mərkəzi – bu:

- Debet «kredit təşkilatının MBdakı müxbir hesabı» Kredit «kommersiya təşkilatı»
- gəlir bolməsi
- ehtiyat bolməsi
- ✓ xərclənməyə ehtiyac olan bolmə
- bank bolməsi

408. Bankda maliyyə cavabdehliyi mərkəzi – bu:

- inkassatorların imzası
- quruluş bölmələri və ayrı ayrı layihələr
- ✓ quruluş bölmələri, ayrı-ayrı layihələr və fəaliyyətin istiqamətləri
- ayrı –ayrı layihələr
- quruluş bölmələri

409. Bütçə prosesinin uçot blokuna daxildir:

- pul çeki
- marketing uçotu
- mühasibat və əməli uçotu
- ✓ mühasibat, əməli və marketing uçotu
- mühasibat uçotu

410. Balans nədir

- elanlar
- fəaliyyətin bütün seqmentləri
- ayrıayrı bütçet göstəricilərinin bölmələrin
- ✓ aktiv və passivlərin cəminin ikitərəfli cədvəldə əks edilməsi
- fəaliyyətin ayrıayrı seqmentləri

411. Kassa - bu:

- elanlar
- kassa sənədidir
- inventar və ləvazimat
- ✓ aktiv hesabdır
- Trast

412. Baş mühasib hər gün nəzarət edir:

- orderlərdə
- pulun tam mədaxil edilməsi
- ✓ kassa əməliyyatlarının nəticəsi, pulun tam mədaxil edilməsi, pul vəsaitinin düzgün yaradılması və qorunmasına
- kassa əməliyyatlarının qərar
- kassa əməliyyatlarına qərar, pulun tam mədaxil edilməsi

413. Vəzifəli şəxs tərəfindən əlavə nəzarətə aiddir:

- ipoteka əməliyyatları
- ✓ müştərilərə açılan bank hesabları
- lizinq əməliyyatları
- müştərilər pul çekini alır
- filiallarla hesablaşmalar

414. Mərkəzləşdirilməmiş uçotun təşkili istifadə edilir:

- Aktiv passiv hesabdır
- Banklar haqqında qanuna əsasən
- MHBS-nə əsasən
- təyinatı üzrə qruplaşdırılır
- ✓ Mərkəzi hesablaşma sistemində

415. Azərbaycanda əsasən üstünlük verilir:

- səhmdar
- məhdud məsuliyyətli birlik formasında
- fərdi
- Zəminlik olsun
- ✓ kommərsiya

416. Bank əməliyyatlarının uçotunun aparılması qaydaları məəyyən edir:

- ARnın Vergilər Nazirliyi
- Müştərinin vəziyyəti
- ARnın maliyyə Nazirliyi
- √ AR-nın Mərkəzi Bankı
- ARnın hökuməti

417. Bank sazişi – bu:

- səhm və istiqrazın alqı və satqısı
- qiymətli metallarla əməliyyatlara
- Həndəsi silsilə ilə artır
- xarici valyutanın alqı və satqısı
- √ bank zəmanətinin verilməsi

418. Bank əməliyyatlarına aiddir:

- müəssisələrin maliyyələşdirilməsi
- Müddətli
- pul əmanətlərinin sığortalanması
- √ pul vəsaitlərinin inkassasiyası
- lizing əməliyyatları

419. Kredit təşkilatı – bu:

- xəzinədarlıq
- Müəssisənin rentabelliyini
- sığorta təşkilatları
- qeyri bank kredit təşkilatlarının
- √ banklar

420. Kredit təşkilatının mövcud hesab planına fəsil daxildir

- büdcə hesabları
- balansdan kənar hesablar
- kontokorrent hesablar
- ikinci sıra hesablar
- √ birinci sıra hesablar

421. Kredit təşkilatlarının fərqi əlamətlərinə aiddir:

- əsas məqsəd kimi mənfəətin alınması
- Müxbir hesabdır
- lisenziyanın mövcüdlüyü
- hüquqi şəxs statusu və lisenziyanın mövcüdlüyü
- √ lisenziyanın mövcüdlüyü, hüquqi şəxs statusu və ısas məqsəd kimi məqsəd kimi mənfəətin alınması

422. Mübadilə məntəqəsində əməliyyatların aparılması üçün nağdı xarici valyutanın satılma və satın alınma kursunu kim müəyyən edir?

- Avropa bankı
- Müəssisənin gəlirliliyini
- Respublikanın Mərkəzi Bankı
- √ kredit təşkilatının rəhbəri
- Mübadilə məntəqəsinin müdiri

423. Rəsmi məzənnə qalxdıqda, passiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- Xərc
- Pis işləyən təşkilatlara
- Mənfəət, zərər
- ✓ Gəlir
- Zərər

424. Rəsmi məzənnə qalxdıqda, aktiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- Mənfəət
- Ödəniş vaxtı çatdıqca
- Gəlir
- Gəlir, zərər
- ✓ Xərc

425. Kommersiya bankının aktivlərinə aiddir

- Fiziki şəxslərin depozitləri
- Buraxılmış borc öhdəlikləri
- real pul
- Kredit təşkilatlarının vəsaitləri
- ✓ Pul vəsaitləri və mərkəzi bankdakı hesablar

426. Rəsmi məzənnə düşdükdə passiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- Gəlir
- Zərər
- ✓ Xərc
- Gəlir, xərc
- Faizlərlə fəaliyyət göstərir

427. Rəsmi məzənnə düşdükdə, aktiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- Xərc
- Gəlir, xərc
- düzəliş bank müdirinin imzası ilə təsdiqlənməlidir
- Mənfəət
- ✓ Gəlir

428. Kontokorrent hesab

- Kredit almaq hüququ verən hesablaşma hesabıdır
- sazişdir
- Kredit kartoçkası saahibinə açılan hesabdır
- Cari hesabın bir növüdür
- ✓ Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir

429. Muhasibat balansında (uçotda) xarici valyutada ifadə olunmuş hesabların qalıqları rəsmi məzənnənin dəyişməsi nəticəsində nə olmalıdır?

- Korrektə olunmur (yenidən qiymətləndirilmir)
- müddət qoyulmur
- 7 gün ərzində korrektə olunur
- ✓ Korrektə olunur (yenidən qiymətləndirilir)
- 3 gün ərzində korrektə olunur

430. Xarici valyuta əməliyyatları zamanı sövdələşmə tarixi ilə valyutalaşma tarixi eynidirsə, əməliyyatların uçotu birbaşa hansı hesablarda aparıl

- Subhesablarda
- sənədə olan vəsait müqabilində

- Balansdan kənar hesablarda
 - ✓ Balans hesablarda
 - Balans və balansdan kənar hesablarda
431. Xarici valyuta əməliyyatları zamanı sövdələşmə tarixi ilə valyutalaşma tarixi müxtəlif olduqda, əməliyyatların uçotu əqd bağlandığı tarixdən valyutalaşdırma tarixinə qədər hansı hesablarda aparır?
- Balans və balansdan kənar hesabda
 - akreditivlərə görə
 - Digər hesabda
 - Balans hesabda
 - ✓ Balansdan kənar hesabda
432. Xarici valyuta əməliyyatlarının uçota alınması zamanı, rəsmi məzənnə ilə sövdələşmə məzənnəsi arasındakı fərq və ya kimi tanınır:
- Zərər və ya xərc
 - kooperativ təşkilatlar
 - Gəlir və ya mənfəət
 - Gəlir və ya zərər
 - ✓ Gəlir və ya xərc
433. Xarici valyuta əməliyyatlarına dair muhasibat yazılışları hansı məzənnəyə uyğun olaraq həyata keçirilir?
- ✓ Rəsmi məzənnəyə
 - Sövdələşmə və valyutalaşma məzənnəyə
 - Sövdələşmə məzənnəyə
 - Ödəniş tapşırıqları
 - Valyutalaşma məzənnəyə
434. Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin hesablaşma hesabı
- Faizlərlə fəaliyyət göstərir
 - Mərkəzi bank
 - Büdcə hesabı ilə birləşir
 - ✓ Kontokorrent hesabla birləşir
 - Sərbəst fəaliyyət göstərir
435. Kredit təşkilatının mövcud hesab planına fəsil daxil edilməyib
- müddətli sövdələşmələr
 - balans hesabları
 - hesablaşma hesabı
 - balansdan kənar hesablar
 - ✓ büdcə hesablar
436. Kontokorrent hesab
- Müxbir hesabdır
 - butunluklə hesab
 - Passiv hesabdır
 - ✓ Aktiv passiv hesabdır
 - Aktiv hesabdır
437. Kontokorrent hesab açılır
- Pis işləyən təşkilatlara
 - səhm hesabı
 - Ticarət təşkilatlarına

- √ Bankın etimadını qazanan təşkilatları
 - Sənaye müəssisələrinə
- 438.** Səhmdar bankının nizamnamə kapitalının uçotu aparılır
- Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada
 - √ nizamnamə kapitalının analitik uçot hesabları üzrə uçot qaydası kredit təşkilatı tərəfindən müəyyən edilir
 - bir şəxsi hesabda
 - səhm tipləri üzrə açılan şəxsi hesablarda
 - hər bir səhmdar və təsisçiyə açılan şəxsihesablarda
- 439.** Kredit təşkilatının nizamnamə kapitalının artmasına (kapitallaşmasına) yönəldilə bilinməz
- keçmiş ilin bölüşdürülməmiş mənfəəti
 - √ mümkün itgilərə görə ehtiyat
 - emissiya qəliri məbləqi
 - fondun (xüsusi,yığılmda) vəsaitlər
 - əlavə kapital məbləqi
- 440.** Səhmlərin ödəniş vaxtının uzadılmasına icazə verilir
- istənilən ödəniş formasında təsis olunan banklara
 - √ icazə verilmir
 - bankın əlavə səhmlərinin yerləşdirilməsində istənilən ödəniş formasında
 - bankın əlavə səhmlərinin yerləşdirilməsi pul vəsaitləri ödənişi formasında olduqda
 - pul vəsaitlərinin ödənişi formasına bank təsis olmadığı
- 441.** Kredit təşkilatı təsis edilərkən səhmlərin ödənişi aparılır
- nominal dəyərle yuxarı dəyərle
 - √ nominal dəyərindən aşağı olmayan bazar dəyəri ilə
 - bazar dəyəri ilə
 - nominal dəyərle aşağı dəyərle
 - yalnız nominal dəyərle
- 442.** Kredit təşkilatının nizamnamə kapitalı təşkil olunur
- bazar dəyəri yalnız xarici valyuta ilə müəyyən olunan səhmlər
 - √ nominal dəyəri yalnız manatla müəyyən olunan səhmlər
 - bazar dəyəri manat ya xarici valyuta ilə müəyyən olunan səhmlər
 - bazar dəyəri yalnız manatla müəyyən edilən səhmlər
 - nominal dəyəri manat və xarici valyuta ilə müəyyən olunan səhmlər
- 443.** Nizamnamə kapitalının hansı hissəsinə qədəri qeyri pul formasında yaradıla bilər
- 50%
 - √ 0.2
 - 0.1
 - 0.25
 - 5%
- 444.** kredit təşkilatının nizamnamə təşkilatına qoyuluşu ola bilər
- borc vəsaiti
 - √ xarici valyutada pul vəsaiti
 - qeyri maddi aktivlər
 - cəlb olunmuş vəsait

- büdcə vəsaiti
445. Kredit təşkilatının nizamnamə kapitalına qoyuluş ola bilər
- borc vəsaiti
 - √ bankomat formasında əmlak
 - cəlb olunan pul vəsaitlər
 - qeyri maddi aktivlər
 - büdcə vəsaiti
446. Çeklər çernillə doldurula bilər:
- istənilən rəngli
 - √ qara və bənövşəyi
 - göy və yaşıl rəngli
 - Ölkədəki siyasi vəziyyət
 - qara və yaşıl rəngli
447. Çek – bu:
- aktiv hesabdır
 - √ kassa sənədidir
 - Kommersiya bankında
 - Əhaliyə
 - təyinatı üzrə qruplaşdırılır
448. Akkreditiv hesablaşmaq üçün müəyyən edilib:
- çox müştəri ilə
 - √ bir müştəri ilə
 - üç müştəri ilə
 - Mövsümi və uzunmüddətli
 - iki müştəri ilə
449. Büdcəyə ödənişlər üzrə hesablaşmalar köməyi ilə həyata keçirilir:
- inkassa tələbnaməsinin
 - √ ödəniş tapşırığının
 - inkassa tapşırığının
 - Çıxış limiti
 - ödəniş tələbnaməsinin
450. Bank vergi orqanını müştərilərinə hesablaşma hesabı açması haqda məlumatı müddətində məlumat verməlidir:
- on günə
 - √ üç günə
 - yeddi günə
 - Xüsusi ssuda hesabı
 - beş günə
451. Yenidən yaradılan bank açmaq imkanına malikdir:
- cari hesab
 - √ hesablaşma hesabı
 - yığım hesabı
 - Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra
 - kart hesabı
452. əmanət müqaviləsi üzrə açıqdır:

- cari hesab
- √ depozit hesabı
- hesablaşma hesabı
- Malmaterial qiymətliləri
- ssuda hesabı

453. Bank xüsusi səhmlərinin emissiyası zamanı bankın məqsədi

- Likvidlik səviyyəsini yüksəltmək
- √ Əlavə resursların cəlb edilməsi
- Səhmlərlə möhtəkirlik əməliyyatlarından gəlir əldə etmək
- depozitdir
- Mülkiyyət üzərində nəzarət və təsir dairəsinin genişləndirilməsi

454. Təşkilatın maliyyələşdirmə olması üçün malik olmalıdır:

- depozit hesabı
- √ ssuda hesabı
- cari hesab
- Müddətsiz
- hesablaşma hesabı

455. Müəssisənin sahibkarlıq fəaliyyətindən satış pulunun köçürülməsi üçün istifadə edilir:

- ssuda hesabı
- √ hesablaşma hesabı
- depozit hesabı
- Blank
- cari hesab

456. Nizamnamə kapitalının keyfiyyəti üzrə tələbat bu müəyyən etməkdir

- onun formalaşdırılması qaydasını
- √ onun minimum həcmi
- onun minimum pul hissəsini
- Dövrüyyə vəsaitlərinə tələb olunanadək kredit
- onun minimum pul olmayan hissəsini

457. Biznes – plan təsdiq edir:

- direktorlar şurasında
- bank müştərilərinin yığıncağında
- İstifadəçilik
- səhmdarların yığıncağında
- √ təsisçilərin yığıncağında

458. Bankın vergi uçotu sistemi onlar tərəfindən təşkil edilir:

- √ bankın vergi ödəyiçisi kimi qeyd olunduğu yerdə vergi orqanının qərarı üzrə
DT
- «gəlirlər» KT
«xərclər»
- Azərbaycanın Maliyyə Nazirliyinin qərarı üzrə
- Azərbaycan MBnın
qərarı üzrə
- sərbəst

459. Ssuda hesabının debet qalığı nəyi göstərir

- Müəssisənin sərbəst vəsaitini

- Müəssisənin mənfəətliliyini
- səhm hesabı
- ✓ Müəssisənin banka borcunu
- Müəssisənin rentabelliğini

460. Rəsmi məzənnə hansı məqsəd üçün təyin edilmiş məzənnədir?

- Dövrüyyə məqsədilə
- DT
- «xərclər» KT
- «gəlirlər»
- Hesablaşma məqsədilə
- Muhasibat yazılışı məqsədilə
- ✓ Uçot məqsədilə

461. Kommersiya bankının nizamnamə kapitalı mütləq müddətdə ödənilməlidir:

- bir ilə
- DT «30 gün müddətinə fiziki şəxslərə verilən kredit» KT depozit hesabı
- ✓ bir aya
- yarım ilə
- rübə

462. Bankın nizamnaməsində əks etdirmək zəruridir:

- həyata keçirilən bank əməliyyatlarının siyahısı, nizamnamə və əlavə kapital haqda məlumatlar
- vaxtında alınmamış kreditlər
- nizamnamə kapitalı haqda məlumat
- ✓ bank əməliyyatlarının həyata keçirilməsinin siyahısı, nizamnamə kapitalı və lisenziyanın növü haqda məlumatlar
- həyata keçirilən bank əməliyyatlarının siyahısı

463. Bank üçün daha xarakterdir:

- hesablaşma, təcili komission əməliyyatları
- təsərrüfat daxili, hesablaşma və kredit əməliyyatları
- Kontokorrnet
- ✓ hesablaşma, kredit və depozit əməliyyatları
- hesablaşma, kredit əməliyyatları və qiymətli kağızlarla əməliyyatlar

464. Bank məhsulu dedikdə bu:

- ssuda verilməsi
- Borc limiti
- kreditləşdirmə
- ✓ bank əməliyyatları
- bank sazişləri

465. İdarəçilik uçotunun aparılması qaydaları müəyyən edilir:

- ARnın
- Maliyyə Nazirliyi
- Yalnız Mərkəzi Bankın icazəsi ilə uzadılır
- ARnın
- Mərkəzi Bankı
- ✓ banklar sərbəst olaraq
- ARnın
- Vergilər Nazirliyi

466. Bankomat müştəriyə verir:

- Girov

- nağd pul
- √ nağd pul və əməliyyatın aparılması haqda qəbz
- şəxsi hesabda vəsaitin qalığı haqda arayış
- əməliyyatın aparılması haqda qəbz

467. Fiziki şəxslərdən pul vəsaitinin kassaya qəbulu aparılır:

- memorial orderilə
- xərc kassa orderilə
- √ mədaxil kassa orderilə
- nağd ödənişə elanlar
- Likvidlik səviyyəsini yüksəltmək

468. Nağd ödənişin elanı ibarətdir:

- dörd hissədən
- bir hissədən
- Gələcəkdə gəlir əldə etmək məqsədi daşıyır
- üç hissədən
- √ iki hissədən

469. əməliyyat günü başa çatdıqdan sonra nağd pulun qəbulu üçün işləyir:

- gündüz kassası
- faktoring əməliyyatlar
- mədaxilməxaric kassası
- yenidən sayma kassası
- √ axşam kassası

470. Bankın kassa proqnozu əsasında tərtib edilir:

- bankın müştərilərinin tərtib etdiyi məlumatlar
- Likvidli aktivlərə
- kassa sifarişi;
- √ müştərinin ilkin rəsmiləşdirdiyi sənədlər;
- mühasibat uçotu məlumatları;

471. Bankanın kassasını təchiz etmək təklif edilir:

- masa
- Gəliridir
- hesablama pul maşını
- √ xüsusi avadanlıqlaşdırılmış masa, seyf, hesablaşma pul maşını
- yazan qurğulu kalkulyatorla

472. Kassa mərkəzi özündə birləşdirir:

- əməliyyat kassası
- Buraxılmış borc öhdəlikləri
- axşam kassası
- müştərilərə xidmət üzrə ixtisaslaşdırılmış bina
- √ bankın qiymətlərinin ambarı, əməliyyat kassası, axşam kassası

473. Nağdsız hesablaşma prinsipidir

- ödəyiciyə hesablaşma sənədinin növünü bank müəyyənləşdirir
- ödəniş istənilən vaxt aparıla bilər
- ödəniş sənədi istənilən vaxt icra üçün qəbul edilməlidir
- ödənişlər yalnız hədiyyə tələbnaməsi əsasında aparılır

- ✓ ödənişlər ödəyicinin razılığı ilə aparılır
- 474.** Nağdsız hesablaşmadır
- ✓ kredit təşkilatlarında olan hesablar üzrə pul köçürmələri və qarşılıqlı ödənişlərin üzləşməsi
- müştərinin tapşırığının yerinə yetirmək
 - müştəridən ödəniş sənədini qəbul etmək
 - müştəri hesabı
 - bankın kassasından müştəriyə vasait verilməsi
- 475.** Müştərinin cari hesabından pul vəsaitinin silinməsi hansı mühasibat yazılışları vasitəsilə rəsmiləşdirilir
- D^m/hesabı “Respublikada kredit təşkilatlarının müxbir hesabı” K^m/ hesabı “kredit təşkilatların kassası”
 - kredit
 - D^m/hesabı “kommersiya təşkilatı” K^m/ hesabı “Respublikada kredit təşkilatının hesabları”
 - ✓ D^m/hesabı “kommersiya təşkilatı” K^m/ hesabı “kredit təşkilatın kassası”
 - D^m/hesabı “kredit təşkilatın kassası” ; K^m/ hesabı “kommersiya təşkilatı”
- 476.** Bankda kassa işinin təşkilinin əsas məqsədi budur:
- pul vəsaitinin qorunub saxlanılmasını təmin etmək
 - oğurluğa və xəyanətə yol verməmək
 - Müştərilərə pul vəsaitlərinin əvəzsiz verilməsi ilə
 - kassada oğurluğa yol verməmək
 - ✓ pul vəsaitinin qorunub saxlanılmasını
- 477.** Ödəniş tapşırığı ilə pul vəsaiti köçürülə bilər
- aakreditivlərə görə
 - hesablaşma çekinə görə
 - pul çekinə görə
 - ✓ alınmış mal, görülmüş iş, göstərilmiş xidmətə görə
 - satılmış mallara görə
- 478.** Nağdsız hesablaşmalar hesablarının açıldığı hansı təşkilat vasitəsi ilə aparılır ?
- kooperativ təşkilatlar
 - İnvestisiya şirkəti
 - Məhdud məsuliyyətli cəmiyyət
 - ✓ bank
 - Maliyyə təşkilatı
- 479.** Hesablaşma sənədlərində düzəliş etmək, silmək düzəliş mayələrindən istifadəyə icazə:
- düzəliş bank müdirinin imzası ilə təsdiqlənməlidir
 - baş mühasibin icazəsi ilə düzəlişə icazə verilir
 - düzəliş edənin imzası və ya tarixi olarsa icazə verilir
 - ✓ verilmir
 - verilir
- 480.** Hesablaşma sənədləri icra üçün qəbul edilir
- ödəyicinin hesabında olan vəsait müqabilində
 - ssuda hesabındakı vəsait müqabilində
 - sənədə olan vəsait müqabilində
 - bank tərəfindən müəyyən olunan məbləğ daxilində
 - ✓ məbləğdən asılı olmayaraq
- 481.** Banklar müəssisə və təşkilatların kassa əməliyyatlarının aparılması qaydalarına rəyət edilməsi qaydalarına rəyət etmələriniaz olmayaraq yoxlamalıdır:

- üç ildə bir dəfə
- Cəlb olunmuş resursların dəyərindən
- dörd ildə bir dəfə
- iki ildə bir dəfə
- ✓ ildə bir dəfə

482. Dövlət qiymətli kağızların emisiyası üçün hansı normativ hüquqi sənədlər əsas götürülür?

- AR Mülki Məcəlləsi
- AR Mərkəzi bankı normativ xarakterli aktları
- QK üzrə Dövlət Komitəsi haqqında əsasnamə
- ✓ AR Mülki Məcəlləsi, QK üzrə Dövlət Komitəsinin əsasnaməsi, “Banklar haqqında” qanuna və normativ xarakterli aktlarına
- alınmış zəmanət və himayədarlıq

483. İnvestisiya məqsədi ilə istifadə olunan ssudalar

- Müddətsiz
- Qısa müddətli
- səmdarın puludur
- Orta müddətli
- ✓ Uzunmüddətli

484. Bank tərəfindən kontokorrent hesab açılır

- Yalnız qeyrikommersiya təşkilatlarına
- pulların verilməsi və qəbulunun uçotu kitabında
- Hüquqi və fiziki şəxslər
- ✓ Yalnız hüquqi şəxslərə
- Yalnız fiziki şəxslərə

485. İpoteka krediti üzrə girov kimi çıxış edə bilməz

- Qarajlar və bağ evləri
- kassa işçiləri tərəfindən hazırlanan proqnozlara əsasən
- Təşkilatlar, bina və qurğular
- Torpaq sahələri
- ✓ Dövrüyyədə olan mallar

486. Etibarlı idarə etmək əməliyyatlarının uçotu aparılır

- DEPO hesablarında
- ümumi yekunla
- müddətli əməliyyatların uçotu üzrə hesablarda
- ✓ balans hesablarında
- balansdan kənar hesablarda

487. Faktoring əməliyyatı..... əməliyyatıdır

- qiymətli kağızların əldə edilməsi
- tərtib olunma tarixi
- veksellərin uçotu
- ✓ tələb hüququnu əldə etmək
- akkreditivlərin verilməsi

488. İşçilər ilə əmək ödənişləri üzrə hesablaşmaların uçotunun ilkin sənədidir:

- digər əməliyyatlar üzrə gələcək dövrün gəlirləri

- rəhbərlik tərəfindən müəyyən olunan sənəd
- ✓ müəyyən olunmuş vahid forma
- uçot siyasəti ilə müəyyən edilən sənəd
- təsis sənədləri ilə müəyyən olunan sənəd

489. Hüquqi şəxs tərəfindən valyuta birjasında satın alınan xarici valyuta tam həcmdə onların hesabına daxil edilir:

- ssuda hesabı
- hesablaşma
- ✓ cari valyuta
- tranzit
- ödənişlər yalnız hədiyyə tələbnaməsi əsasında aparılır

490. Mübadilə məntəqəsində əməliyyatların aparılması üçün nağdı xarici valyutanın ıalış və satış kursu müəyyən olunur.

- Maliyyə Nazirliyi tərəfindən
- Mərkəzi Bank tərəfindən
- dəftərxana ləvazimatı
- mübadilə məntəqəsinin işçisi tərəfindən
- ✓ kredit təşkilatının rəhbəri tərəfindən

491. Kredit təşkilatı tərəfindən müddəti çatana qədər olan müddətə uçota alınan veksellərin uçotu aparılır:

- nominal dəyərində
- ödənişlər yalnız ödəyicinin razılığı ilə aparılmalıdır
- balans dəyərində
- satış qiymətində
- ✓ əldə olunma qiymətində

492. Borc öhdəliklərinə qoyuluşlar üzrə mümkün itgilərə görə ehtiyat

- bütün hallarda yaradılır
- Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»
- yaradılmır
- ✓ satış üçün mövcud olub və ödənişə qədər saxlanılan dövlətin borc öhdəliklərinə qoyuluşlar üzrə yaradıla bilər
- satış üçün mövcud olan dövlətin borc öhdəliklərinə görə qoyuluşlar üzrə yaratmaq olar

493. Müxtəlif növ qiymətli kağızlarla əməliyyatlara görə mümkün itgilərə ehtiyatların uçotu aparılır

- həm balans həm də balansdankınar hesablarda
- manatla pul vəsaitidir
- qiymətli kağızların növlərinə görə balansdan kənar hesabda
- ✓ qiymətli kağızların növlərinə görə balans hesablarında
- bir balans hesabında

494. Borc öhdəliklərinə qoyuluşlar təsnifləşdirilir

- mənfəət və gəlirə görə düzgün dəyərlə qiymətləndirilən kimi və ödənilənədək saxlanılan
- aktivdir
- mənfəət və gəlirə görə düzgün dəyərlə qiymətləndirilən kimi
- ödənilənədək saxlanılan
- ✓ mənfəət və gəlirə görə düzgün dəyərlə qiymətləndirilən və satış üçün mövcud olan

495. əldə olunan borc öhdəlikləri:

- satış üçün mövcud olan
- hesablaşma
- mənfəət və ya gəlirə görə düzgün dəyərlə qiymətləndirilən kimi
- ödənilənədək saxlanılan
- ✓ bütün yuxarıda göstərilənlər üzrə

496. Veksel üzrə faizlərin hesablanması aşağıdakı mühasibat yazılışında əks olunur:

- DT
- √ Hesablanmış faiz gəlirləri üzrə «Sair veksellər» hesabı KT
«Gəlirlər»
- düzgün cavab yoxdur

- DT
- «Sair veksellər» üzrə «hesablanmış diskont» şəxsi hesabı KT
«Gəlirlər»
- başqa əməliyyatlar
- DT
- «Sair veksellər» üzrə «hesablanmış diskont» şəxsi hesabı KT
«Xərclər»

497. Veksellərin əldə edilməsi aşağıdakı yazılışla rəsmiləşdirilir:

- DT
- «kredit təşkilatının kassası» KT
«qiymətli kağızlarla əməliyyatlar»
- borcdur
- DT
- «buraxılmış qiymətli kağızlarla əməliyyat üzrə sair hesablar» KT
«kredit təşkilatının kassası»
- DT
- √ «sair xərclər» KT
«kredit təşkilatının • kassası»
- DT
- «kredit təşkilatının kassası» KT
«sair xərclər»

498. Satış üçün mövcud qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi aşağıdakı yazılışla müəyyən olunur:

- DT
- «Qiymətli kağızların yenidən qiymətləndirilməsi – müsbət fərq» KT
«Satış üçün mövcud olan qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi»
- DT
- «Qiymətli kağızların yenidən qiymətləndirilmə xərcləri» KT
«Qiymətli kağızların yenidən qiymətləndirilməsinə mənfi fərq»
- vasitəçi
- düzgün cavab yoxdur
- DT
- √ «Satış üçün mövcud olan qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi» KT
«Qiymətli kağızların yenidən qiymətləndirilməsinə mənfi fərq»

499. Bankın tərəfindən satın alınan vekseller hansı hesablarda uçota alınır

- Balans arxası hesablarda
- klirinq yığıncağı
- Balansdan kənar hesablarda
- √
- Passiv balans hesablarında
- Aktiv balans hesablarında

500. Kredit təşkilatları hansı qiymətli kağızlarla əməliyyat apara bilər

- Heç biri
- İstənilən
- √ Azərbaycanın Mərkəzi bankının xüsusi lisenziyasına müvafiq olan
- Emission
- emissiya